



"SƏS" qəzeti mənim  
üçün ən əxiz qəzətdir

**Böyük Qayıdış: Qarabağ  
və Şərqi Zəngəzurda yol  
infrastrukturu**

8



№ 130 (7055)



24 iyul 2024-cü il.  
Qiyməti 60 qəpik

# Daxili savaşın məğlubu



Co Baydenin  
prezidentlik  
yarışından  
geri çəkilməsinə  
dünya necə  
reaksiya verdi?

11



Çindəki bank böhranı  
dünyaya yayılacaq?




Taksilərlə bağlı daha hansı  
dəyişikliklər gözlənilir?



16

Gül ətirli  
biznes-  
gülçülüklük



15

Aclar və  
qullar dünyası



9

# Şuşadan ismarış

Shusha, Azerbaijan



2

Prezident İlham Əliyev: "Biz oraya  
tanklarla yox, avtomobilrlə gələcəyik"

Okampo və ermənilərin  
COP29 hazırlığı



5

+

Tarixin müxtəlif dönmələrində azərbaycanlılar öz əzəli torpaqlarından uzaqlaşdırılmış, deportasiyaya məruz qalmışdır. XIX əsrda Çar Rusiyası tərəfindən Osmanlı ve İran ərazisində ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin evvəllərində azərbaycanlılar qarşı məqsədönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyaseti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçekləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistən adlandırılın ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minorlərə tarixi-mədəni abide və yaşayış məskənləri məhv edilib. Tarixdən bəlliidir ki, 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək mecburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərə Azərbaycan kəndi yer üzündən siliñib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zengəzur və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistən SSR-in ərazisine daxil etməye nail olublar. "Yalan məlumatların ifşası: Dezinformasiya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ona ünvanlanan sualları cavablandırıarkən bildirdiyi kimi, "Azərbaycanlılar hələ XX əsrin evvəllərində - 1918-ci ildə və müharibədən dərhal sonra, - mən ikinci Dünya müharibəsini nəzərdə tuturam, - Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistən ərazisində deportasiyaya məruz qalıbor.

O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlər insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu". Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitində tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edilən azərbaycanlıların çoxu dünyasını dəyişib.

Qeyd edək ki, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistən SSR-dən kolkozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistən SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsirin evvəllərində eksər əhalisi azərbaycanlı olan İrevan şəhərindən və Ermenistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.

## "ERMƏNİSTAN RƏHBƏRLİYİNİN SİYASI İRADƏSİNƏ, BƏYAN ETDİYİ DEMOKRATİYA VƏ QANUNUN ALİLİYİ PRİNSİPLƏRİNƏ SADIQLIYİNƏ ÜMİD BƏSLƏYİRİK"

Forumda Cənab Prezidentə ünvanlanan "Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?" sualını cavablandırıarkən Cənab Prezident tarixi dövredən nəzər salıb və "Konkret suala gəldikdə isə,

# Shusha, Azerbaijan



## Suşadan ismarış

Prezident İlham Əliyev: "Biz oraya tanklarla yox, avtomobilərlə gələcəyik"

mən əminəm ki, həmin gün mütləq gələcək", - deyə bildirib. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistəndən növbəti deportasiyası baş verib, neticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-ci ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlara səbəb olub. "1980-ci illərin sonlarında baş verən etnik təmizləmə başladı", - deyən Prezident bildirib ki, bütün bunlar barədə Qərbin, o cümlədən Rusyanın, 1990-ci illərin Rusiyasının media məkanında danişilməyib. Onlar bu barədə susublar: "Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistən ərazisində vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistən yalan hekayesine dair yüz faizli birtərəfi meyil var idi. Prinsipca, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qıçılcım id. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı". Ermənistən rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun alılıyi prinsiplərinə sadıqlığına Azərbaycanın ümidi bəslədiyi bildiren Cənab Prezident hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, Qarabağın erməni əhalisinin nümayəndələrini defələrlə görüşlərə, səhbətlərə dəvət etdiyimizi qeyd edib: "Mən parlamentin üzvləri arasından Prezidentin xüsusi nümayəndəsini təyin etdim, o, Qarabağın erməni əhalisi ilə temasların quşulması və onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırıldı. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş hələ nəzarətimiz altında olmayan ərazidə, Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında baş tutdu. Ancaq biz həm də o vaxt təklif etdik ki, növbəti görüş artıq nəzarətimiz altında olan ərazidə baş tutsun. Lakin ovaxtkı separatçı rejim bundan imtina etdi".

### "AZƏRBAYCANLILARIN YAŞADİĞİ KƏNDLƏRİN 90 FAİZİNDƏ İNDİ HƏYAT YOXDUR"

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistən ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında dayanmağa gücü çatmadı. Ağır itkiyər verən işgalçılardan aq bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlilik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizmə son qoyuldu. "Sentyabrın 20-de biz nəzarəti bərpa edərək separatizmə son qoyanda yene erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yəne de nəticə əldə olunmadı. Bu dediklərim bizim məsələyə olan yanaşmamız haqqındadır. Təbii ki, biz Ermənistən hökuməti tərəfindən də eyni yanaşmamı gözləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistən ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didergin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlər gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldı - kimi yerlə-yeksən edilib" - deyə dövlətimizin başçısı vurğulayıb.

### "QƏRBİ AZƏRBAYCANDAN QOVULMUŞ AZƏRBAYCANLILARIN VƏ

### ONLARIN NƏSILLƏRİNİN SAYI BU GÜN AZƏRBAYCANDA MİLYONLARLADIR"

Əlbəttə ki, Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyaset sayesində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdağacı gün uzaq deyil. Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rıfahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən dövlət siyaseti daha böyük uğurları bizlərə yaşadaqdır. "Biz oraya tanklarla yox, avtomobilərlə gələcəyik", - deyən Prezident bildirib ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şekilde çatdırımalı olduğu ismarişlərdən birləridir: "Axı, indi onlara özlərini ən qabaqcıl avropalılar kimi qəlembə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözədən, əməldə nümayiş etdirsinlər. Düşünürəm ki, burada təkcə Azərbaycanın istəyi, yaxud Azərbaycanın fəaliyyəti kifayət etməyəcək. Zənnimcə, bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsayıd, çox yaxşı olardı. Çünkü Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarlardır. Əger buna Azərbaycanın region kontekstində yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin en böyük regionudur".

Xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq seviyyədə nümayiş etdirən möhtəşəm Qəlebə yeni reallıqlar yaradıb. Zəfərimiz bütün dünyaya xalqımızı yenilməz bir xalq kimi təqdim edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik güc və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərizində düşməndən azad edildi.

Göründüyü kimi, bütün hədəf və məqsədim aydındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük müharibədə qəlebə əzmini dünyaya nümayiş etdirdiyi kimi, bundan sonra da qarşıya qoyduğu məqsədləri realaşdıracaqdır.

Zümrüd BAYRAMOVA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər dönyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına etraflı cavabları Ukrayna mediasında işıqlandırılmışdır. Bele ki, "Ukrinform" dövlət informasiya agentliyi, "Yevropeyskaya Pravda", "Korrespondent.net", "Fakti" və digər xəber portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Ermənistana münasibətlər, Azərbaycanın Avropanın enerji təchizatında rolü, qaz ixracının artırılması ilə bağlı fikirlərə geniş yer verilib.

"Ukrinform" AZERTAC-in xəbərlərinə istinadla yazır ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistən arasında hazırda üzərində iş aparılan sülh sazişinin mətninin 80-90 faiz razılışdırıldığını qeyd edib. Ermənistən qeyd-şərtlərini və qondarma "Dağılıq Qarabağ"la bağlı bütün terminologiyani geri götürmək məcburiyyətində qaldı ki, bu da normallaşmaya yol açıb.

"Yevropeyskaya Pravda" nəşri de AZERTAC-a istinadla bildirir ki, Azərbaycan Prezidenti sülh prosesinin uğurla nəticələnməsi üçün Ermənistən iki şərti - Minsk qrupunun 1əvgi üçün Azərbaycanla birlikdə ATƏT-ə birgə müraciət etməsinin və Ermənistən konstitusiyasında dəyişiklik olunmasının vacibliyini diqqətə çatdırıldığı vurğulanıb.

"Korrespondent.net", "Fakti" xəber portallarında isə Azərbaycan qazının Avropaya nəqlinə dair danışıqların aparılması barədə dövlətimizin başçısının fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatıldıqdan sonra təbii qazın tədarüküne dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb.

## Ukrayna mediası Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışını geniş işıqlandırıb

**УКРІНФОРМ**  
Засновано у 1918 році

**Мирна угода між Азербайджаном і Вірменією узгоджена на 80-90% - Аліев**

22.07.2024 10:38

**Кореспондент.net**

**Азербайджан планує замість Росії експортувати газ через Україну - ЗМІ**

ТЕКСТ: МАКСИМ ЛІПЧАНСЬКИЙ, 21 липня 2024, 12:24

ЧИТАТИ НОВИНУ РОСІЙСЬКОЮ

**СВРОПЕЙСЬКА ПРАВДА**

**Президент Азербайджану каже про прогрес у нормалізації відносин із Вірменією**

НОВИНИ — НЕДІЛЯ, 21 ЛИПНЯ 2024, 13:53 — ІРИНА КУТЕЛЕВА

ПОДІЛИТИСЬ:

Президент Азербайджану Ільхам Аліев заявив, що у процесі нормалізації відносин із Вірменією спостерігається прогрес.

**ФАКТИ**

**Азербайджан може замість РФ експортувати газ через Україну: тривають переговори**

Юлія Захарченко, редакторка стрічки  
21 Липня, 12:38

ПОДІЛИТИСЬ:

**S**eçki, bir cəmiyyətin strukturunun var olması üçün vacib addımdır. Seçici fəallığı isə bir xalqın özünü ifadəetmə göstəricisidir. Əgər səs vermirsənsə və bunu gərəksiz hesab edirsənsə, bu, həm özünün, həm övladlarının, həm də xalqın gələcəyinə bigənə olduğunu göstəricisidir. Seçkilərdə çoxluq səs verməsə, o xalqın özünü idarə etməsi də mümkün deyil. Axi bu zaman sənin səs haqqın, söz haqqın olmur.

Ölkədə baş veren ən ali vəziyyətlərdə belə etinəz qalırsansa, sonra demokratiya gözləmək bir az gülməli deyilmə? Ona görə də səs vermək, səsini eşitmək, "mən de varam" demek hər birimizin vətəndaşlıq borcudur. Demokratiya bunu tələb edir. Əksi olarsa, sözdə demokratiyadır deməli. Səsverme xalqın öz səsini eşitməsinin, tələbini dile gətirməsinin ən təsirli yollarından biridir. Xalq öz səsini eşitməlidir, çünki ölkə xalqındır. Xalq seçkiyə getməlidir, çünki seçiləcək lideri özü seçməlidir.

Öksəriyyət belə vəziyyətlərdə düşünə bilər ki, heç kim onun bir səsinə möhtac deyil, bir səs heç nəyi deyişir. Amma bir səs elə bir səs deməkdir, bir səs başqa bir səsə birləşəndə iki səs olur. Daha sonra başqa səslerle çoxluq yaranır. Səsvermə, insanların

## Vətəndaşın siyasi marağı demokratiyanın uğurudur

Üzerində yaşadığı torpağın, qaynayıb-qarışlığı bir cəmiyyətin mövcud olması deməkdir. Səs vermək, bizi bir fərd kimi qəbul edən dövlətə olan vətəndaşlıq borcumuzdur.

Seçkilərdə verdiyimiz səsler, əslində, vətəni qorumaq, vətənin xalqa aid olduğunu göstərmək üçün verilir. Hər kəs öz fikrini bildirir, səsini eşitdirir. Səsvermə demokratiyanın tələbidir. Vətəndaşlıq və demokratiya bir-biri ilə bağlı anlayışlardır. Səs vermək isə çərvədən öyrənilən bir davranışdır. Əgər siz səs verməni gərəksiz, lazımsız hesab edirsinizsə və heç vaxt seçkilərdə iştirak etmirsinizsə, o zaman sizin çevrənidəkiliərə də bu davranışınız sırayet edəcək. Xüsusilə, yeniyetmə və gənclərin bu məsələdə tərəddüdləri yaranacaq. Çünkü onlar gördüklerini tətbiq edirlər. Seçkilərdə iştirak etməyən ata və ana, ailədə böyükən uşaqlar üçün yanlış örnəkdir.

Demokratiyanın uğuru, vətəndaşların siyasetə olan marağı və idarəetmədə iştirak istəkləridir. Demokratik bir ölkənin idarəetməsində xalqın fikri əhəmiyyətlidir, seçkilər də bunun üçün var. Lakin xalq o idarəetmədə iştirak etməyənə vəziyyət qəlizləşir. Bə-



zi ölkələrdə zoraki səsvermə sistemləri də mövcuddur. Lakin bunu doğru addım hesab etməyən siyasi şərhçilər vətəndaşları zorla seçkiyə gətirməyin, əslində, demokratiyaya zidd olduğunu deyirlər. Doğrudur, vətəndaşı seçkide iştirak etməye məcbur edən ölkələr və idarə üsulları var, lakin qələm seçicinin əlindədir və o istərsə səs verəcək. Ona görə də məntəqəyə zoraki gətirilən seçici dövlət üçün faydalı olmaz.

Bize aydın zəkatlı, nə istədiyini bilən,

sərbəst seçimini edən seçici lazımdır. Demokratiya bunu tələb edir. İnsanları, seçkini vacib hesab edən, her kəsin iştirakının vacib olduğunu anlayan bir cəmiyyətin üzvləri kimi yetişdirmək lazımdır. Fəal seçici demokratiyanın təməllərindən biridir. Seçici seçkiyə məcbur olduğu üçün yox, seçmək istədiyi üçün getməlidir. Bəle olan halda daha adıl seçim edəcək, daha obyektiv qərar verəcək.

Seçici səs verəkən, özünü və xalqını təmsil etdiyini düşündürüb, dövlətin, cəmiyyətin təhlükəsizliyini təmin edə biləcək bir namizədə səs verir. "Mənim səsim nəyi deyişəcək ki?", deməyin, bir səs çox şeyi dəyişə bilər. Səs verəkən strateji düşünmək lazımdır: bu namizəd mənim xalqım üçün nə qədər faydalı olacaq? Unutmayın, uzaqgörən seçici dövlətin gələcəyini planlayır, körəkli səs verən seçici isə cəmiyyəti bilməyən gələcəyə sürükleyir.

Biz bu gün varıq, sabah yox. Valideyn və vətəndaş kimi hamımızın bir missiyası var - övladlarımızın və onların yaşayacağı cəmiyyətin sabahını işıqlı qurmaq. Valideynlərin seçki savadı, seçici həssaslığı onların gələcəyini xilas edir. Bu prioritet, tək prezident seçkiləri üçün keçərli deyil, bütün seçkilər üçün eyni dərəcədə əhəmiyyətlidir.

Lale Mehrali

**F**ikrimcə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı çox güclü idi. Üç saatdan artıq Azərbaycan dövlətinin başçısı müxtəlif ölkələrin KİV nümayəndələrinin suallarını cavablandırıb. Media forumu bəzi ölkələrin mətbuatında Azərbaycan Respublikası ilə bağlı mütəmadi ola-raq müşahidə olunan dezinformasiya siyaseti fonunda müxtəlif dövlətlərin nümayəndələri üçün real Azərbayca-nı, onun fikrini, aktual problemləri prizmadan görmək və eşitmək fürsə-tinə çevrildi. onun vizyonundan. Azərbaycan Prezidenti geniş rezonans doğuran və uzun müddət mü-zakirə olunacaq bir sıra mühüm siya-si bəyanatlar verdi.

Aşağıdakı cəhəti əhəmiyyətli və son dərəcə diqqətəlayiq hesab edirəm. Azərbaycan liderinin cavablandırıldığı ilk sual Rusiya mətbuatının suali olub. Sual bu və ya digər dərəcədə Azərbaycan-Amerika və Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuşdu. İştirət bu sualin cavabını, isterse də prezidentin sonraki cavablarını təhlil etsək, Qırbaq qarşıçoxlu tənqidlərin səsləndirilməsi son dərəcə nəzərə çarpar. Bir də ki, ABŞ, demokratlar dövründə həmişə, indi olduğu kimi, Azərbaycana qarşı ədalətsiz addımlar atıb. ABŞ-ın Azərbaycana qarşı dəfələrlə sanksiyalar tətbiq etməsi. Baxmayaraq ki, Bakı həmişə müstəsna olaraq konstruktiv əməkdaşlığıqan atıb. Prezident İlham Əliyevdən ABŞ-ın mövqeyinin parlaq təsvirinə bir nümunə: "Lakin sizə ehtiyacınız olmadıqda, onlar sizə neinki məhəl qoymur, həm də sizə qarşı sanksiyalar tətbiq edirlər. Nə üçün? Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası üçün".

Azərbaycan İideri Qərb mediasının on illiklər ərzində Azərbaycana qarşı təbliğat aparması, bunun reallıqla heç bir əlaqəsi olmaması tezisini də səsləndirib. Al, prezidentin dediyi kimi, Azərbaycan qazının tədarükünü artırmaq istərdi, amma bu gün infrafstrukturun tikintisini maliyyələşdirməyə gələndə əl-qolunu yanına salır. Bundan fərqli olaraq, İlham Əliyevin uzun müddətdir ki, Azərbaycanla Rusiya arasında münasibətlərde həll olunmamış problemin olmadığını söyləməsi - bu, elbəttə ki, çox dəyərlidir. Bu isə onu göstərir ki, Moskva ilə Bakı arasındaki münasibətlər sözdə deyil, eməldə müttəfiqlik və strateji qarşılıqlı əlaqələrdir. Bu, sammitin əsas epizodlarından biridir.

Media forumunda səslənən mövzular bugün Rusiya üçün çox aktualdır. Prezident Əliyevin çıxışı isə suveren Azərbaycana təzyiq göstərməyə çalışanların hamisina növbəti mesaj oldu - buna nail olmayacaqlar. İlham Əliyev qeyd edib ki, Azərbaycan özünün müasir tarixinin lap əvvəlindən 90-ci illərdən suveren siyaset yeritmək və heç bir "böyük qardaşdan" asılı olmamaq istiqamətini götürüb. Amma hamı bu volu secməvih.

Prezident Əliyev qeyd edib ki, bu gün Azərbaycanın istenilən xarici siyaset uğuru dezinformasiya dalğası və bu uğuru nəinkinlik etmək, hətta onu ləkələmək cəhdləri ilə müşayiət olunur. Bu yaxınlarda bu, Azərbaycanın öz ərazilərini Ermənistandan geri qaytarmasına və noyabrda keçiriləcək COP29 iqlim konfransına aiddir. Və siyahı davam edir. İlham Əliyev qeyd edib ki, əgər əvvəller ölkəni ləkələmək cəhdləri Azərbaycan hakimiyyetini narahat edirdisə, indi bunu sakitliklə qarşılıyırlar. Və belə bir yanaşma tətbiq olunmayanda çox təəccüblənlərlər. Burada deye bilərik ki, Azərbaycanda sabitliyi pozmaq, onu özlərinin iradəsinə tabe etmək cəhdləri həmişə olub, var və olacaq. Qərb Rusiya ilə də eyni şeyi etməyə çalışır və etməyə çalışır. Amma bu İslamlıar

Azerbaycan Rusiya üçün də vacib olan başqa bir mövzü üzərində ardıcıl işləyir. Bu, neokolonializmə mübarizədir. Forumda Azerbaycan rəhbərinə də bu barədə sual verilib. Və mənə elə gəlir ki, prezidentin "bu, Fransa və digər Qərb dövlətlərinin zülm etdiyi xalqlar üçün ədalət mübarizəsidir" deyə cavabı da çox önemlidir. Və müxtəlif beynəlxalq strukturlarda Parisin antiazərbaycan fəaliyyətinə cavabdır. Bu ölkələrin Azerbay-

# **İgor Korotçenko: "Azərbaycan prezidenti Şuşadan dünya liderlərinə mühüm mesajlar göndərib"**



canı öyrətməyə mənəvi haqqı yoxdur. Paris insanlarının səsvermə və digər hüquqlarından məhrum olduğu, dənizlərdəki əraziləri elan etdiyi bir sıra ada dövlətlərini əsaretdə saxla maqda davam edir. Bu müstəmləkəsizləşdirmə işi ictimai diqqət və dəstək tələb edir. Əminəm ki, Azərbaycan bu mövzunu və zifeni müasir dünyanın ən mühüm problemlərinə birləşdirəcək.

İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışı bunu bir daha göstərdi. Bu gün çoxqütbülü dünya quruculuğu çərçivəsində bunda maraqlı olan dövlətlər arasında sağlam, praqmatik münasibətlər dövrü, vicdan tərəfdaşlıq dövrü gəlir. Azərbaycan Respublikası isə bu prosesdə fəal iştirak edir. Və münasibətlərdə bu dürüstlüyün tərəfdarıdır. Və bu prosesdə liderlərdən biridir. İndi Azərbaycanın eşl müstəqil dövlət kimi səsi daha da yüksəlir.

Deyə bilərəm ki, Azərbaycanda hakimiyət yetin davamlılığının qorunub saxlanması bədən dövlət kimi Azərbaycan üçün sevindirici faktor oldu. Eyni zamanda, dövlətin eldə etdiyi nailiyyətlərin çoxu onun hazırlı rehbərini şəxsi keyfiyyətlərindən asılıdır. Müasir Qərbi elitasına nəzər salsaq, əsl siyasetçilərin deyən generasiyasını görərik. Lider deyilənlər elcən kimi dəyişirlər. Artıq Uinston Çörçills, Konrad Adenauers, Şarl de Qolli, Corc Pompidu yoxdur. Böyük Qərb şəxsiyyətlərinin dövrү geridə qaldı və biz qısamüddətlə makronları görüürük. Fransa bu cür siyasi liderliklə pisləşir. Bunu bir çox dövlətlər haqqında demək olar. Bütün bunların fonunda və mən bunu demək dən cəkinmirəm- İlham Əliyev cox güclü və

den çökünenin - İlham Əliyev çox güclü və  
parlaq liderdir. Çox güclü insanlar Azərbay-  
canla əməkdaşlıq etmek isteyirlər. Buna misal  
olaraq iki lider arasında şəxsi görüş çərçivəsində  
Azərbaycan və Çin arasında bu yaradıl-

enerji sektorunda yüksək liqaya çıxmaq niyətindədir.

Bugünkü Azərbaycanın uğuru təkcə Bakının hazırkı dünya gündəmینə baxışının neti cəsi deyil, həm də onun təşəbbüskarlığıdır. Strateji proqnozlaşdırma, sonradan qlobal dünya tendensiyalarına çevrilən təşəbbüsle əsasında gələcəyin proqnozlaşdırılması Azərbaycan Prezidentinin güclü cəhətidir. Azərbaycan Prezidenti İlham Əliyev Şuşadakı keçirilən media forumunun platformasında dünya trendə çevriləcək və çevrilməkdə olan, bir çox sahələrdə gələcək inkişaf müəyyən mənada müəyyən edəcək mühürünə mesailər verdi.

mesajlı verdi.

Neokolonializmle mübarizədən əlavə Azərbaycan COP29 konfransı ərəfəsində idim gündəmini təbliğ edir. Azərbaycan öz idim gündəliyində yeni yanaşmalar və yenmənalar formalasdırmaq niyyətindədir. İlham Əliyev media forumunda qeyd edib: Azərbaycan idim konfransının həmrəylik tədbirinçəvrilmesinə çalışır. Ona görə də Azərbaycan belə bir addım, sülh addımı kimi Ermenistan tərəfini Bakıda keçiriləcək konfransı dəvet etdi. Çünkü qarşidan gələn konfransı məntiqi Azərbaycan hakimiyətinin də gəldiyü kimi, münaqişə tərəfləri də daxil olmaqla, körnülər gurmadır.

Həmçinin Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyev dərin saxtakarlıqlar və əvəzlənmiş reallıq təhlükəsinə sindən danışıb. Və mahiyyətcə dünyaya xəbərdarlıq etdi ki, sünü intellektle "oyunlar" çox təhlükəlidir. Bu isə siyasi alət kimi istifadə oluna biləcək yeni təhlükədir. Prezidentin sözlərinə görə, sünü intellekt düzgün qaydadadır, tənzimlənməsə, bu, qlobal dünya müharibəsinə səbəb ola bilər. Beləliklə, İlham Əliyev, indi sünü intellektle işləmək üçün standartları rın işlənib hazırlanmasının zəruriliyinə çağırıb.

- Dediiniz kimi, Azərbaycan sülh üçün yeni addım kimi Ermənistən tərəfini COP29-a dəvət etdi. Eyni zamanda, Əliyev media forumunda qeyd edib ki, Ermənistənən baş naziri bu yaxınlarda Britaniyada onunla danışılardan imtina edib... Sizcə, İrəvanın belə adımlarının səbəbi nədir?

- Təbi ki, media forumunda Azərbaycan prezidenti Ermənistan-Azərbaycan prosesindəki vəziyyəti burada iştirak edənlərə izah etdi. Sülh sazişinin imzalanması üçün Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı sorğu göndərməsinə razılıq verməsi lazımdır. Həmçinin Azərbaycana qarşı ərazi iddialarını Konstitusiyasından çıxarmalıdır. Onda Bakı hesab edəcək ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkib.

Paşinyanın qərar verməkdə azad deyil. Siyasi saatlarını tutuşdurduğu ABŞ, Fransa, Almanya var. Ermənistanın baş nazirinin Britaniyada Azərbaycan prezidenti ilə görüşməkdən imtina etməsi İrevandan açıq demarşdır. Xüsusilə də bundan sonra Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcərdəki mövqelərini atəşə tutması "diş" göstərmək cəhdidir. Bu, təsadüfi deyil, düşünlülmüş siyasetdir. Görüşdən imtina həm də Ermənistan Müdafiə Nazirliyində Pentaqonun nümayəndəsinin ofisinin görünməsi fonunda baş verib. Ölkə ilə Qərbi yaxınlaşdırmağın sırı Ukrayna yolu. Ehtimal etmək olar ki, Fransa Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəesi və ABŞ Mərkəzi Keşfiyyat İdarəesinin Ermənistanın Xarici Keşfiyyat Xidmetində öz nümayəndəliklərini açıb. Biz Ermənistanın Qərbe üz tutduğunu görməkdə davam edirik. Görünən odur ki, Qərb oyunları çerçivəsində Azərbaycanla sülh prosesində vaxtaşırı dayanmaq, onu əsəbileşdirmək, xarici oyuncuların siyasiya üzərində müəyyən təsir riçaqları yaratmaq üçün razılışma var.

maq üçün razılışma var.

ABŞ Bakı ile İravan arasında sülh müqaviləsinin bağlanması mərhələsində özünü vəsitəçi kimi göstərmək isteyir. Lakin onlar təkcə siyasi uğur qazanmaq istəmirlər, həm də Azərbaycan və Ermənistan arasında regional kommunikasiyalara nəzarət etmək isteyirlər. Qərb isteyir ki, Ermənistan Zəngəzur dəhlizinin öz hissəsinə- Sərhəd Xidmətinə və görərük orqanlarına nəzarət etsin. Nə üçün? O zaman İravan ABŞ və Aİ-nin manipulyasiya obyekti kimi, onların tələbi ilə dəhlizin iş rejimini həmişə dəyişə biler- əlverişli vəziyyətdən ticarət-iqtisadi, nəqliyyat və logistika daşımalarının tam bloklaşmasına dək. Onlar Azərbaycanı İravanın, daha dəqiq desək, Qərbin "xoş niyyətdən" asılı vəziyyətə salmaq istəvirler.

Baxmayaraq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 9-cu bəndində Paşinyan özünü Azərbaycanın əsas hissəsinə onun anklavi- Naxçıvanla birləşdirəcək dəhlizin ekstraterritorial statusu ilə bağlı öhdəlik götürdüyünü bildirir. Və Rusiya FSB-nin serhəd xidməti dəhlizə nəzarət etməlidir. Təbii ki, Qarbin buna ehtivacı voxdur.

Bu ki, Qərbin buna entiyacı yoxdur.  
Göründüyü kimi, bu büyük oyunun tərkib hissəsi kimi Qərb sülh müqaviləsini dayandırmağa çalışır. Çalışın ki, Azərbaycan müəyyən problemlərin həllində daha çevik olsun. Ermənistana hücum sinifli silahların tədarükü hazırlanır və həyata keçirilir. Mənçə, Bakı öz qaz və neft kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirmalıdır.

*Tarçılma - Elçin Bayramlı*

# Okampo və ermənilərin COP29 hazırlığı

## Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru erməniləri COP29-a qarşı media kampaniyasına başlamağa çağırıb

**Yazının girişində "əsərin qəhrəmanı" Luis Moreno Okampo barədə kiçik bir həsiyə çıxmamaq istərdim. Yeni Okampo kimdir, Beynəlxalq Cinayət Məhkəməsinin birinci prokuroru təyin edilməzdən əvvəl karyerasında hansı döngələr olub. Niyə biz buradan başladığ, sualına da aydınlıq gətirmətə çalışacaq. Həm də tam aydın olacaq ki, işgalçı Ermənistən ötən 25 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını niyə tərk etmədi, çağırışlara, danışqlara niyə adekvat cavab vermedi? Əvəzinə, erməni lobbisinin əla aldığı dünyaca tanınmış, amma beynəlxalq qurumların çətiri altında gizlənən, canavar xisləlli, pul, var-dövlət müqabilində anasını satmağa hazır olanlarla işbirliyinə bu gün də gedirlər. Onları adından, nüfuzundan, titullarından istifadə etməklə yalana doğru donu geyindirməyə çalışan ermənilər Azərbaycan torpaqlarını 30 il işğaldə saxladıqlarını da unutdurmağa çalışırlar**

Argentina vətəndaşı olan Luis Moreno Okampo 2003-cü ilin aprelində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ilk prokuroru seçilib və 16 iyun 2003-cü ildə vəzifəsinin icrasına başlayıb. Doqquz illik səlahiyyət müddəti başa çatdıqdan sonra o, 5 iyun 2012-ci ildə vəzifəsini tərk edib və onu Qambiyalı vəkil Fatou Bensouda əvəz edib. BCM-dən ayrıldıqdan sonra Okampo fərdi şəkildə fəaliyyət göstərib. 2015-ci ildə onun müstərisi Xəlifə Haftarla əlaqələri olan liviyali iş adamı Hesən Tatanaki olub. Tatanaki Okampo ilə üç illik 3 milyon dollarlıq konsalting müqaviləsi imzalayıb və 750 min dollar ödəyib. Okamponun Tatanaki ilə əməkdaşlığı etik pozuntulara görə tənqidlərə məruz qalıb. Məlum olub ki, BCM-in bəzi rəsmiləri ilə əlaqəyə girən Okampo müstərilərinin reqləmləri barədə məxfi məlumatları qanunsuz əldə edib. Həmin məlumatlardan istifadə etməklə Okampo müstərisini cinayət təqibindən qurtara bilib. Bundan başqa BCM prokuroru vəzifəsində işlədiyi dövrde Okampo və onun heyat yoldaşının Karib dənizi hövzəsindəki offşor şirkətlərində külli miqdarda vəsait saxladığı məlum oldu. Okampo offşor şirkətlərinin qanunsuz olmadığını və Argentina banklarına etibar etmədiyi üçün orada pul saxladığı bildirə də onun əməllərində cinayət təkibli hallar olduğunu təsdiqlənib. Amma Okamponun hebsi mümkün olmayıb, hansısa gizli əller onun məsuliyyətdən son anda qurtara bilib.

İndi isə keçək əsas mətləbə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo bütün dünyadakı ermənilərindən nə istəyir? Daha doğrusu onları beynəlxalq tədbir ərafəsində dünya miqyasında nelərin edilmesinin vacibliyini anladır. Dünya ermənilə-



caliber.az

rini "birleşməye və noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) qarşı media kampaniyasına başlamağa" çağırıb. Okampo xüsusilə media kampaniyası zamanı #COP29 və #StopGreenwashGenocide, #FreeArmenianHostages və ya #FreePoliticalPrisoners həştəqlərindən istifadə etməyi təklif edib. Erməni icma liderləri və vətəndaş cəmiyyəti fealları bu prinsipləri həyata keçirmək üçün jurnalistlərdən tutmuş iqlim feallarına qədər dünaya ictimaiyyətini səfərbər etməlidir.

Okampo ermənilərə xıtabən: "Müasir texnologiya ilə siz öz səsinizi gücləndirə və İqlim Dəyişikliyi və Soyqırım Konvensiyalarına uyğunluğu təmin edə bilərsiniz, men riyakarlığa qarşı vətəndaş hərəkatı ideyasını dəstəkləyirəm və həqiqətən dinc COP29 tələb edirəm. İlk addımımız qlobal erməni icmasını birləşdirmək və #COP29 və #StopGreenwashGenocide hashtagsından istifadə edərək media şirkəti yaratmaqdır və siz həmçinin #FreeArmenianHostages və ya #FreePoliticalPrisoners əlavə edə bilərsiniz".

BCM-nin keçmiş Baş Prokuroru əmin olduğunu bildirib ki, bu həştəqlərdən istifadə edən gündəlik sosial media yazıları impuls yaradacaq, digər icmalari, xüsusən də aparıcı medianın diqqətini cəlb edəcək. Bu koordinasiyalı kampaniya COP29-da iştirak edən jurnalistləri, nümayəndələri və QHT-ləri "erməni girovlar və siyasi məbuslar"la bağlı Azərbaycan-dan cavab axtarmağa məcbur edəcək:

"Məqsəd aydındır: COP29 erməni girovlarının və siyasi məbusların azad edilməsi ilə əlamətdar olan həqiqətən sülhü simvolaşdıracaq. Hazır olun, erməni icmaları, həqiqətən dinc COP29 iyunun 23-də başlayacaq. Sizin bu transformativ hərəkata rəhbərlik etmək üçün fədakarlıq, imkan və qətiyyət var. Qlobal icmaları birləşdirərək, siz əmin ola bilərsiniz ki, COP29 təkcə iqlim dəyişikliyi ilə bağlı deyil, həm də insan haqları və ədalət haqqındadır, artıq mübarizəyə rəhbərlik etmək vaxtidır. Paylaşın, şərh verin və səsinizdən istifadə edin.

"Mən və bir çox başqaları sizin ardınca gedəcəyik" deyən Okampo bütün dünya ermənilərinə müraciət edərək məktubunda xüsusilə ermənilərin tarixinə toxunub: "Siz, 1915-ci il soyqırımının külündən yenidən doğulmusunuz, bu isə dözümlülüyün və sönməz insanlıq ruhunun sübutudur. Bu gün sizin dünya səhnəsində ədalət və həqiqət naminə çıxış etmək üçün unikal imkanınız var. Siz Dağlıq Qarabağda ermənilərə qarşı vəhşiliklər törendən, eyni zamanda ölkəsinə qlobal iqlim müzakirələrində lider kimi mövqeləndirən Prezident İlham Əliyevi ifşa edə bilərsiniz. Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) bu ciddi ədaletsizliklərə işiq salmaq üçün unikal imkan yaradır".

Erməniləre çağırış edən Okampo qeyd edib ki, "bütün dünyaya səpələnmiş halda təkcə öz xalqınızı və torpağınızı de-

yil, həm də ədalətin daha geniş maraqlarını qorumaq və ətraf mühitin bütövlüyü üçün unikal imkanınız var. Atalarınız sizə əzmkarlığı öyrədib - "mübarizəni dayandırğıımız günü itirəcəyik". Sizin qlobal hərəkata rəhbərlik etmək və dövrümüzün ən aktual problemlərindən ikisini hell etmək üçün digər maraqlı icmaları cəlb etmək imkanınız var: iqlim dəyişikliyi və soyqırım". BCM-nin keçmiş baş prokuroru qeyd edib ki, "onun üçün iqlim dəyişikliyi ilə soyqırımı təkzib edilməzdir. Hər ikisi beynəlxalq konvensiyalarla tənzimlənir və təessüf ki, zəif icra olunur".

Məqalədə Okamponun fikirlərinə ona görə yer verdik və ona görə bəzi məqamları olduğu kimi dərc etdik ki, keçmiş prokuror özünü tam ifşa edə bilsin. Okampo guya hüquqşunasdır, amma həm də beynəlxalq qanunlar üzərində oynayan, manipulyasiya edən yaramazın ta kendisidir. O Ermənistənla Azərbaycan arasında davam edən 30 illik münaqişənin və iki müharibənin ayrı-ayrı episodlarını götürərək erməniləri zərərəkmış kimi təqdim etməyə çalışır. Ermənilərin Qarabağı tərk etməsindən danışır, amma təfsilata varmaq istəmir. Azərbaycanın tarixi torpaqlarına ermənilərin məskunlaşmasından yazmır, bir az da irəli getsək, ermənilərin Azərbaycan torpaqlarını işğal edərən burada yaşayış bir milyona yaxın azərbaycanlıların necə və hansı dəhşətlərə, vandalizmə, vəhşiliklərə məruz qoyulduğundan bir kəlmə də danışır.

Ardı səh. 6

# Okampo və ermənilərin COP29 hazırlığı

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru erməniləri COP29-a qarşı media kampaniyasına başlamağa çağırıb

## Əvvəli səh. 5

Beynəlxalq Cinayət Məhkəməsində "ədalət axtaran" bir prokurorun ermənilərin Xocalıda, Kərkicahanda, Cəmillidə, Kosalarda, Meşəlidə, Ağdabanda, Kəlbəcərdə töötədiyi soyqırımlarından xəberi varmı görəsən? Varsa, danışmırsa bu bir günahdır, həm də cinayətdir, yox eger xəberi yoxdursa, onda Okamponun ortaya atılması, məsələni hansısa platformaya daşıməq istəyi onun özünü yandıra bilər. Qarabağ məsələsinə ya bütöv şəkildə baxılmalı, baş verən hadisələr barəsində ayrıseçkilik etmədən danışılmalı, yada çəkilib öz "ipinin yanında" durmalısan. Ermənilərin Qarabağdan könüllü şəkildə köçməsi ilə, azərbaycanlıların qovulması arasında fərqi Okampo görmürse, ya da görmək istəmirsə, onun yadına "ip" məsələsini salmaq lazımdır.

Okampo 2023-cü ilde "Qarabağda baş verənləri "təhlükə nümunəsi"" kimi təqdim etməyə çalışır. Hətta bir az da uzağa gedərək, hadisəyə "soyqırımı" donu geydirməyə cəhd edir. Diqqət edin, Okampo Azərbaycan Prezidenti İlham Əliyevin "Ermənistanın işgalçı ordusu ərazilərimizi könüllü tərk etməsələr, biz onları iti qovan kimi qovacağıq" ifadəsini "Etnik ermənilər torpaqlarımızı könüllü tərk etməsələr, biz onları it kimi qovacağıq və bunu edirik" kimi təhrif edib. Bu, əslində Azərbaycanın keçmiş prokuror barədə Beynəlxalq Cinayət Məhkəməsində cinayət işinin açılması üçün yetərlidir. Azərbaycan Prezidentinin söylədikleri çap ve elektron, eyni zamanda vizual medianın yaddaşında qalıb. Okampo həmin çıxışa tekraren baxsa, həqiqəti görə, eşidə və duya bilər.

Gələk, yazının sonuna, Okamponun məqsədi nədir, sualına. Keçmiş prokuror bunu müraciətində gizlətmir: "Dağılıq Qarabağın 23 sakininin Bakı həbsxanalarında qanunsuz saxlanması Qarabağa qayıtməq cəhd edə biləcək digər ermənilər üçün ciddi xəbərdarlıqdır. Azərbaycanın COP29-a qədər ateşkəs təklifi erməni girovların olduğu müddədə mümkün deyil, siyasi məbusular ilkin şərt olmadan azad edilmeyəcəklər".

## V.VƏLİYEV

Okampo kimdir, onu ermənilərlə ne birləşdirir? Foto-lara diqqət!!!



Okampo Ermənistanda...



Ermənistanın prezidenti, xocalılı uşaq və qadınların, ahil və yaşlıların qatılı, soyqırımının təşkilatçısı və icraçı-sı Sarkisyanla...

Okampo Ermənistan səfiriyyində erməni ordeninin təqdimetmə mərasimində...



Erməni katalikosun xeyir-duasını alır...



Separatçılarla onlayn görüşdə...



P.S. Ermənistan və erməni lobbisi ilə bu qədər yaxın olan bir "prokuror" ədalətli ola biləmi?

**C**in ilə Azərbaycan arasında strateji tərəfdəşliq haqqında sənədin imzalanması Pekinin məsələnin xərisi siyaset strategiyasının məntiqinə və xüsusiyyətlərinə tam uyğundur. Bu fikirləri AZƏRTAC-ıa Rusiya Xarici İşler Nazirliyi Diplomatik Akademiyasının Aktual Beynəlxalq Problemlər İnstitutunun (IAMP) eksperti Vladimir Nejdanov bölübüş.

Onun sözlerinə görə, Çin ilə digər xarici ölkələr arasında müxtəlif növ tərəfdəşliq münasibətlərinin yaranması unikal bir hadisə deyil. Bu gün Çin strateji tərəfdəşlik, koordinasiya, əməkdaşlıq kontekstində fəal siyaset yürüdü. Pekinin onlarla belə xüsusi tərəfdəşlik növü var.

Ağlıntıya həmsəhbəti deyib: "Bakı ilə Pekin arasında tərəfdəşliğin xüsusiyyətləri nəden xəber verir? Əvvəla, həmin tərəfdəşlik Çin tərefindən beynəlxalq əlaqələrin qurulmasının əsas və alternativsiz yolu kimi qəbul edilir. Pekinin müasir xarici siyaset paradiqması vurğulayır ki, dövlətlər arasında münasibətlər karşılıqlı faydalı, yəni onların "qazan-qazan" adlandırdıqları əsasında olmalıdır. Bu baxımdan, müxtəlif tərəfdəşlik növlərinin mövcudluğu Çinin diaqoq istəyi, münasibətlərin inkişafı, praq-

## Rusiyalı ekspert: Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əhəmiyyəti artacaq



matik faydalaların gücləndirilməsi ilə bağlı yanaşmasını nümayiş etdirir".

V.Nejdanov Çinin Cənubi Qafqazın konkret bir ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olmasının səbəblərindən danışarkən, diqqəti Pekinin "Bir kəmər, bir yol" təşəbbüsünə yönəldib.

Ekspert vurğulayır: "Xüsusi olaraq xatırlamaq lazımdır ki, bir müddət əvvəl böyük bir la-yihə - Bakı-Tbilisi-Qars marşrutu həyata keç-

rilib. 2022-ci ilin aprelində Çin Sian şəhərindən yük qatarlarını principə yeni, əvvellər mövcud olmayan marşrut üzrə - Qazaxistan, Azərbaycan, Gürcüstan, Rumınıya, Macaristan, Slovakiya, Çexiya vasitəsilə tranzitlə Almaniya göndərməyə başladı. Gələcəkdə isə Bakı-Tbilisi-Qars marşrutunun bu layihəyə in-teqrasiyası gözlənilir. Azərbaycanın burada Çinin strateji tərəfdəşti kimi əhəmiyyətinin birinci məqamı budur. Onu da unutmayaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların hacmi getdiçə çoxalır. Yəni, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın rolu artır".

Ekspert müsahibənin sonunda deyib: "Ey ni zamanda, Gürcüstan, Azərbaycan, Türkiye və Qazaxistan arasında tranzit potensialının yaxşılaşdırılması və qlobal ticarət şəbəkəsinə integrasiya istiqamətində sey göstərməyə raziqliq verən Bəyannamə imzalanıb. Son 2-3 il-də biz "Bir kəmər, bir yol" təşəbbüsü çərçivə-

sində Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətinin artmasını müşahidə edirik. Bu əhəmiyyət daha da artacaq. Azərbaycan və Çin strateji tərəfdəşlik səviyyəsine məhz qarşılıqlı faydalı əməkdaşlıq fonunda çatıblar".

Bu yaxınlarda, iyulun 3-də Azərbaycan və Çin Şanxay Əməkdaşlıq Təşkilatının Astana-da keçirilən Zirvə toplantısında strateji tərəfdəşliyə dair Birge Bəyannamə qəbul edilər. Bu sənəddə qeyd edilir ki, Bakı və Pekin siyasi, iqtisadi və medeni sahələrde əməkdaşlığı genişləndirmek, beynəlxalq məsələlər-də əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə qorumaq, birləkde regional və qlobal sülh, sabitlik və inkişafə töhfə vermek barədə razılığa gəliblər. Bəyannamədə, həmçinin vurğulanır ki, Azərbaycan və Çin bir-birini prioritət və etibarlı tərəfdəşlər hesab edir və xarici amillerdən asılı olmayıaraq, ikiterəflı münasibətlərə dair siyaseti müstəqil şəkildə müəyyən edirlər.

Turizm insanların səyahətlərinin təşkilinə, onların mənəvi rahatlığına xidmət etmək bərabər, maarifləndirmək, dünyagörüşünün inkişafı baxımından da əhəmiyyət kəsb eden bir sahədir. Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafına dair dövlət programlarının icrasının məntiqi nəticəsi olaraq Azərbaycan turizm sahəsində böyük uğurlar qazanmışdır. Bu sahədə dövlətin apardığı siyaset turizmin inkişafına güclü təkandır və Azərbaycanda turizm sektorunu sürətlə inkişaf etməkdədir. İnşa olunan oteller, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməcilerin rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycanda turizm imkanlarının genişləndirilməsi, yeni turizm marşrutlarının açılması, qış turizminin inkişaf etdirilməsi ölkəmizdə turizmin inkişaf üçün əlverişli şəraitin olduğunu göstərir. 2023-cü ildə Azərbaycan 2.1 milyon xarici ziyarətçi qəbul edib. Cari ilin ilk 6 ayında isə ölkəmizə 1.2 milyon əcnəbi gəlib, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir. Daxili turizm 2022-ci ildə bərpa olunub və 5.2 milyon ölkə vətəndaşı ölkədə daxilində turizm məqsədli səfərlər edib, bu da 2019-cu il səviyyəsindən 20 faiz çoxdur. 2023-cü ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 2.7 milyard manat ÜDM istehsal olunub ki, bu da 2022-ci ilə müqayisədə 22 faiz artım deməkdir. Ümmüllikdə, turizm sektorunun iqtisadiyyatda payı pandemiyanın əvvəlki səviyyəyə, yəni 2.4 faizə çatıb.

## "MİN'LƏRLƏ İNSAN HƏR GÜN, XÜSUSİLƏ YAZ-YAY MÖVSÜMLƏRİNDƏ GÖYGÖL GÖLÜNƏ GƏLİR"

Azərbaycanın hər bir guşəsində geniş imkanlar yaradılıb. Ölkəmizin cənub bölgəsinin də əsərəngiz təbəti var. Zümrüt meşələri, bulaqları, laleli yamacları, yarpaqlı dərələri diqqəti çəkəndir. Buradakı turizm istirahət mərkəzləri olan "Çənləbil", "Təbəssüm", "Meşəbəyi", "Ağgöll", "Qala" və s. istər yayda, istərsə də qışda turistlərin üzünə açıqdır. Lerik ölkəmizdə turizm diyarı, uzunömürlülər məskəni kimi tanınır. Son illər Lerik-Kəlvəz, Nodar-Şingedulan-Xanagah, Piran-Hamarat-Vijaker yollarının istifadəyə verilmesi diyrədə yenidən turizm mərkəzlerinin açılmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdiyi kimi, "Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbəti bizim böyük sərvətimizdir - meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr". Cənab Prezident bu rayonların sözünə əsl mənasında, turizm mərkəzine çevrilmesinin əsas vəzifələrdən biri olduğunu qeyd edib: "Son illərdə bir çox işlər görürlüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim: "Bilirəm ki, bu rayonlarda müasir istirahət zonası, otel kompleksleri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almmalıdır. Mən əvvəlki illərdə, mühərbiyədən əvvəlki illərdə də maraqlanırdım ki, ne üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gelişmiş məməkün deyil. Bunu onunla əsaslandırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtiələ açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusi yaz-yay mövsümlərində Göygöl gölünə gelir, bu gözel mənzərəni seyr edir, xüsusi Vətən mühərbiyəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq".

## TURİZMİN QLOBALLAŞMASI MÜASİR DÖVRÜN REALLİĞİDIR

Vurğulayaq ki, dağ gölü olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzasıdır. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdagın şimal-

# Rəqabətə davamlı zəngin turizm məkanı

Turizm sektorunun iqtisadiyyatda payı pandemiyanın əvvəlki səviyyəyə, yəni 2.4 faizə çatıb



etəklərində dəniz səviyyəsindən 1500 metrden çox yüksəklidə yerləşir. Bu göl 1139-cu ildə Gəncə şəhəri yaxınlığında baş vermiş dağıcı zəlzələdən sonra Kəpəz dağının dağilan zirvesinin Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Yaranan şəffaf sulu hövzə Göygöl adlandırılıb. Buranın nadir təbəti, flora və faunasını qorumaq üçün 1965-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu yenidən təşkil edilib. Göygölün şimal sahili və onun ətrafi populyar istirahət zonasıdır. Bu yerlərin havasının tənəffüs yolları və əsəb sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi əhəmiyyəti olduğu hesab edilir. Gölün ətrafında yay mövsumundə turistlərin sevimli məkanı olan, müxtəlif turist bazaları, istirahət evləri, pansionatların olduğu Hacıkənd kurort zonası yerləşir. Bir neçə turist marşrutu da bu yerlərdən keçir.

"Əlbəttə ki, bu gözel yerin turizm üçün çox böyük əhəmiyyəti var", - deyə Prezident bildirib: "Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtılı Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu".

Etiraf edək ki, turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyani tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünkü mühərbiyələr, münəqışlər, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq turizminin inkişafında önemli faktordur.

Reallıqlar göstərir ki, müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevrilmesi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai coğrafi mövqeyi, eləcə də Xəzərin sahil zonasları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

## ƏCNƏBİ TURİSTLƏRİN SAYINDA 65,1 FAİZ ARTIM QEYDƏ ALINIB

Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli sahəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalasdırılma-

sında mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyev hələ 2002-ci ildə Qəbələ rayonunda səfərdə olarkən bu diyarın gözəlliyyəne məftun olduğunu bildirib və Qəbələ gecələrini İsvəçrə gecələrinə bənzətmışdı. Bu gün Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasetinin nəticəsidir ki, ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin də iqtisadiyyatı süretilə inkişaf edir. Belə vüsətli inkişaf və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyənin əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır.

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayıda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Qəbələ Tarix Diyarşunaslıq muzeyində bu diyarın qədimliyini eks etdirən yüzlərə eksponat, tarixi maddi-mədəniyyət nümunələri Qəbələ haqqında tam təssürat yaradır.

Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük maraqlına səbəb olur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 44 min 310 nəfər yerli və əcnəbə turist yerləşdirilib. Onların 17 min 641 nəfəri və ya 39,8 faizi Azərbaycan, 26 min 669 nəfəri və ya 60,2 faizi xarici ölkə vətəndaşlı olub.

Yanvar-iyun aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbə turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 860 nəfər və ya 25 faiz artıb. Altı ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1655 nəfər və ya 8,6 faiz azalsada, əcnəbə turistlərin sayındında 10 min 515 nəfər və ya 65,1 faiz artıq qeydə alınıb.

Cari ilin yanvar-iyun aylarında Qəbələye gələn əcnəbə turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, altı ayda bu ölkənin 14 min 66 vətəndaşını Qəbələdə olub. Ümumiyyətlə, yanvar-iyun aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 3905, Birleşmiş Əreb Əmirliliklərindən 2168, Küveytdən 1070, Pakistan'dan 717, Rusiyadan 601, Qətərden 405, Oman'dan 384, İsrail'dən 311, Türkiyədən 195, Bəhreyn'dən 160, Böyük Britaniyadan 156, ABŞ-dan isə 98 turist səfər edib.

Bundan əlavə, həmin müddədə Qəbələyə digər ölkələrdən də xeyli sayıda əcnəbə turist gəlib.

## XANKƏNDİDƏ "QARABAĞ" VƏ "PALACE" HOTELLƏRİ TURİZMİN İNKİŞAFINA TÖHFƏDİR

Bütün bunlara yanaşı, turizm milli maraqlarının və iqtisadi inkişafın əsas istiqamətlərində biridir. Əlbəttə ki, Azərbaycanda turizmin inkişafı məsəlesi təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də təsirini göstərir. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük turizm imkanları var. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmetli dağları, meşələri. Turizm səfərlərinə gələn xarici ölkə vətəndaşlarına ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatların çatdırılması Azərbaycanın ölkələrinə tanıdlılığı baxımından diqqətəlayiqdir. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan turizmi sistemli şəkildə inkişaf etdirilir.

Füsunkar təbəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağda geniş turizm potensialı var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyəti turizm məkanına çevriləməsi üçün hərəkəflə tədbirlər görülür. Prezident İlham Əliyevin İştirakı ilə Xankəndidə açılışı olan "Qarabağ" və "Palace" hotelləri də turizmin inkişafında böyük rol oynayacaq. "Qarabağ" hoteli ötən əsirin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri neticəsində ərazi bütövlüyüümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin təpsirrigina əsasən, hotelde təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb. Hotelin keçmiş adı da qaytarılıb və "Qarabağ" adı ilə fealiyyət göstərir. Müasir səviyyəyə çatdırılan hotelde Xankəndi şəhərinə səfer edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da fealiyyət göstərəcək. Hotelde işgizar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. Əsaslı təmir və bərpadan sonra açılışı olan "Palace" hotelində də qonaqların istirahəti və rahatlığı üçün hər cür şərait var. Müxtəlif tipli 54 otağın olduğu hotelə ən müasir əsas mekanları yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmek imkanı olacaq. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.

Tarixi Zəfərimizdən sonra Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri "Yasəmən" otelidir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərlə kükçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdırlaraq istifadəyə yararsız vəziyyət salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayında etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görüllüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağlılıq hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə söküllüb. Fond tərefindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. "Yasəmən" otelinin eksteryer və interyeri bura gələnləri orta əsr Şuşasına qaytarır. Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzəresini seyr edə bilərlər. Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətde "Qarabağ", "Xarıbülbül" otelləri, Şuşa Otel-Kongres Mərkəzi Kompleksinin açılışı olub və artıq "Yasəmən" oteli də şəhərin tarixi mənzəresinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.

Qədim insan məskənlərini görmək, onları tanış olmaq hamı üçün maraqlıdır. Azərbaycana gələn hər əsl ölkəmizin tarixini, coğrafi mövqeyini görür. Avropa və Asiya qoşşağında yerləşən Azərbaycanın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bu gün işgaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görürlür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpə-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülen işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Hər bir ərazi Baş Plana yenidən qurulur. İşgaldan azad olunan digər ərazilərimiz kimi, Füzulinin də Baş planda buranın yeni bir məkana çevriləməsi üçün görülecek işlər öz eksin tapıb. 2040-ci ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa edilecek Füzuli işgaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəke və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış "Ağıllı şəhər" konsepsiyası irəli sürüllüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa edilecek, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana esasən, texminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, six meşə zonası, piknik və idman meydançaları və s. fəaliyyət göstəracək.

### ÖLKƏNİN İQTİSADI QÜDRƏTİNİN GÖSTƏRİCİSİ - AVTOMOBİL YOLLARI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-qu-ruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işgaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolu uzunluğu 64,8 kilometrdir. Hazırda-Füzuli-Şuşa avtomobil yolunda işlər davam edir və birinci tunel açılışı olub.

İşgaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu təkintisi sürətlə davam etdirilir. Mövcud yolu uzunluğu 101, yeni yolu uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qıсадır. Birinci texniki dərəcəli yolu 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrlə 194 suötürүcü boru, 38 yeraltı keçid, 11 köprü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır. Yolu tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşdır. Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadız-Ağbənd-Zəngəzur dehliyi magistral avtomobil yoluñdan götürməklə, işgaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Xankəndi-Şuşa-Laçın avtomobil yoluñ yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yoluñ ümumi uzunluğu 34 kilo-

# Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu



metrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yol üzərində 2 köprü, 4 tunel və suötürүcü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıkış portallarında qazma işləri yerine yetirilib. Digər iki tunelde - 540 və 300 metr uzunluqlarındaki ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılaçaq.

### QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADI RAYONLARI ƏRAZİSINDƏ MÜHÜM ROL OYNAYAN YOL İNFRASTRUKTURU

Azərbaycan Prezidenti İlham Əliyevin işgaldan azad olunan ərazilərimizə səfərləri çərçivəsində görülen işlər tarixə qovuşur. Azərbaycan Respublikasının Prezidenti İl-



ham Əliyevin Zəngilan şəhərinə səfərində Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. Dövlətimizin başçısına Horadız-Zəngilan avtomobil yoluñda görülən əsaslı təmir işləri barədə də məlumat verilib. Qeyd edək ki, Horadız-Zəngilan avtomobil yolu Qarabağ

və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işgaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrdən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yoluñ Horadız-Zəngilan hissəsi ötən əsriñ 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb. Uzunluğu 61 kilometr olan Horadız-Zəngilan avtomobil yoluñ əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-

tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yoluñ Horadız-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəye uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolu torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılıraq kənarlaşdırılıb, yolu yatağının və yolu əsasının tikintisi, müxtəlif ölçülü suötürүcü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görüllüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayıda işçi qüvvəsi və texnika cəlb olunub.

**"ŞƏRQİ ZƏNGƏZURUN HƏRTƏRƏFLİ İNKİŞAFI ÜÇÜN AVTOMOBİL YOLLARI XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR"**

Ölkənin istehsal və sənayenin bütün sa-

hələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asıldır. Rayonlar, kəndlər və qəsəbələrəsərə avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Şərqi Zəngəzurun hərtərəflə inkişafı üçün avtomobil yolları xüsusi əhəməyyət daşıyır"

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasetin mənqi nəticəsidir. Böyük Qayıdış strategiyası əsasında işgaldan azad olunan ərazilərimizin yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Bu gün həqiqətən də 30 ilə yaxın işğal altında olan və bu illər erizində dağıdılan məkanlarımızın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlisinə xidmət göstərir. Inkişaf və tərəqqi dövrünü yaşıyan Azərbaycanın işgaldan azad olunan ərazilərində həyata keçirilən kompleks əsləhatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.

Beynəlxalq tələblər səviyyəsində qurulan yollar, inşa olunan yeni körpülər, tunellər əlbəttə ki, piyadaların və sürücülərin rahat hərəkətində önemli faktordur. Bu gün avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin hecmi iləbəl artır. Yol infrastrukturunun müasir teleblər səviyyəsində qurulması prioritət vəzifələrindən.

**Zümrüd BAYRAMOVA**

# Aşqabad etibarını itirir



Türkmenistan büyük təbii qaz ehtiyatlarına baxmayaraq, son dərəcə əlverişsiz investisiya mühitində malik ölkə olaraq qalır. Bu barədə ABŞ Dövlət Departamentiñin dünya ölkələrində, o cümlədən Türkmenistanda investisiya mühitində dair dərc olunmuş araşdırmasında deyilir. ABŞ Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə total hökumət nəzarəti, korrupsiya və gözənlənməz pul siyaseti səbəbindən birbaşa xarici investisiyalar üçün yüksək risklə xarakterize olunur. ABŞ Dövlət Departamentiñin investisiya mühiti ilə bağlı dərc olunmuş araşdırması Türkmenistanın dövlət və ona bağlı biznes strukturlarında sakit şoka səbəb olub. Yüksək rütbəli mə-



murlar, iyulun 22-də səhər saatlarından (bazar ertəsi, araşdırmanın dərcindən sonra ilk iş günü) bir-biri ilə səssizcə və menali şəkildə bu sənəddən sitatlar mübadiləsi aparırdılar. İştirak edən hər kəs bu sənədin nə haqqında olduğunu və nə demek olduğunu başa düşür. "Bu, çox gec olsa da, bir hökmdür," aparıcı iqtisadçı, Mərkəzi Asiya üzrə ekspert Serdar Aytakov bunu deyib. Araşdırma xüsusi göstərir ki, dünyada dördüncü yerde olan Türkmenistan on ən böyük qaz istehsalçısı sırasında deyil. Səbəb odur ki, ölkə hökuməti layihələri özü maliyyələşdirməyə üstünlük verir, əməliyyatları və satışı dövlət müəssisələri idarə edir.

Dolların qeyri-resmi məzənnənədən 5 dəfə yüksək olduğunu Türkmenistanda sərt valyuta nəzarəti investorlar üçün ciddi problemlər yaradır. Onlar gelirlərini öz ölkələrinə qaytara bilmirlər və ya yerli valyutaları idxala çevirə bilmirlər ki, bu da iqtisadi məlumatları təhrif edir və rəsmi statistikaya inamsızlıq yaradır. "Bəli, bu, həqiqətən de Türkmenistanın iqtisadi və maliyyə sistemi ilə bağlı hökmdür. Və hətta onun vəziyyətinin müəyyənləşdirilməsində deyil, iqtisadiyyatın və maliyyənin hüdüdlərindən kənardə son-suz saxtalasdırma, bütün statistik mə-

beynəlxalq ekspertləri sadəcə olaraq şoka düşüb'lər.

Hakimiyət orqanları uzun müddət əhalinin və mənzil fondunun ilkin siyahıyalınma nəticələrini onlara təqdim etməkdən imtina ediblər. İş o yerə çatıb ki, bu məsələdi diplomatik müstəvi də qaldırılıb və ona Türkmenistan hakimiyəti "bele məlumatların verilməsi imkanını nəzərdən keçirəcəklərin" cavablandırıb, lakin yəqin ki, hələ də "nəzərdən keçirlər", çünki təsdiqlənmiş və etibarlı heç nə yoxdur. 2012-ci ilin evvelki siyahıyalınması isə tam və ciddi şəkildə təsnif edilmişdi. "İş o yerə çatıb ki, Türkmenistanda akkreditə olunmuş xarici diplomatik dairələrdə artıq Türkmenistanın qaz ehtiyatlarının, ilk növ-



bədə, Qafney konsalting şirkəti tərefindən təsdiqlənən (və artırılan) Qalkınış yataqları qrupunun auditinin etibarlılığı haqqında danışılır. Bir xarici jurnalistin audit məlumatlarının mənşəyi ilə bağlı birbaşa sualına cavab olaraq, Britaniya şirkətinin məsul işçisi bunların yalnız Türkmenistan tərefinin və şirkətin özü tərefindən təqdim edilən məlumatlara əsaslandığını bildirdikdə məsələ yenidən gündəmə geldi. Görünür, türkmen hakimiyətinin nüfuzunu itirməsi artıq kritik həddə çatıb, hətta türkmen rejiminin iqtisadi gücünə dair sarsılmaz postulatlar belə şübhə altına alınmağa başlayıb", Aitakov hesab edir. Türkmenistənli iqtisadçı və politoloq Kumuş Bayriyeva isə bildirib ki,

Amerikanın bu hesabatı bir daha təsdiqləyir ki, "Türkmen hakimiyətinin uğursuz və könüllü maliyyə və iqtisadi siyasetinin bütün xərclərini əhalinin ciyinə yükleyiblər". Söhbət təxminən beş dəfə fərqlənən ikiqat valyuta məzənnəsinin - rəsmi və real məzənnənin mövcudluğundan gedir. Üstəlik, Dövlət Departamentiñin hesabatında qeyd edildiyi kimi, hökumət tərefindən idarə olunan qeyri-rəsmi ikinci dərəcə heç bir maliyyə institutu vasitəsilə mövcud deyil.

"Bu, xarici investorların öz ölkələrinə qazancını qaytara bilməməsi və ya təchizat və ya avadanlıq idxlə etmək üçün yerli valyutaları ABŞ dollarına çevirə bilməməsi ilə nəticələnir. Bu təcrübə məlumatları, xüsusən de ÜDM-i təhrif edərək, hökumətin dərc etdiyi eksər iqtisadi göstəricilərin etibarsız olduğu haqda geniş yayılmış təsəvvürün yanmasına səbəb olur", - sənəddə deyilir.

V.VƏLİYEV



## Aclar və qullar dünyası

Elçin Bayramlı

**S**on vaxtlar acliqliq müalicə, müxtəlif diyetalar yaman dəb düşüb. İnsanlar başa düşməyə başlayıb ki, çox yemək fayda yox, ancaq zərər verir. Ona görə də, 1 milyarda yaxın insan kökəlməmək və sağlamlığını itirməmək üçün könüllü olaraq az yeyir və bəzən də ac qılır.

Lakin dünyamızda məcburi acliqliq keçirən daha 1 milyard adam var. Onlardan 300 milyona yaxını uşaqlardır. Bir uşaqın acıdan ölməməsi üçün ayda 30 dollar tələb olunduğu dünyada trilyonlarla dollar vəsait mənasız və faydasız işlər xəclənir. Misal üçün, dünyanın herbi büdcəsi 1,5 trilyondan çoxdur ki bunun da yarısı ABŞ-in payına düşür. Halbuki, bu vəsaitin 1/5-i dünyada acliqliq ləğv etmə qadirdir.

Təxmini hesablamalara görə, dünyada hər il 50 000 insan kəskin acliqliq neticəsində ölürlər. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən, ifrat yoxsulluğundan her gün dünyada 30 000 uşaq vəfat edir. Hər il 11 milyon uşaq isə 5 yaşa təmam olmadan dünyasını dəyişir.

Dünyada varlı və kasib dövlətlər, elecə de insanlar arasında fərq kəskin surətdə artır və ildən-ile böyüyür. 1960-ci ildə dünyının zəngin dövlətlərinin 20%-nin gelirləri ilə yoxsol ölkələrin 20%-nin gelirləri arasındaki fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-ci ildə bu fərq 60-un 1-ə, 2000-ci ildə isə 70-un 1-ə nisbətində oldu.

Statistikadan göründüyü kimi, dünyada gelir bölgüsündəki disproportional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə, yoxsol ölkələri isə təhdid etməkdədir. BMT statistikalarına və Əhali Fonduñun hesabatlarına görə, 1 milyarda yaxın insanın acliqliqdan ölmək üzrə olduğu dünyada 1 milyarda yaxın adam əla vəziyyətdə yaşayır. Dünya nemətlərinin 80 faizlik böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Bele olan halda dünyada normal insan cəmiyyətdən danışmağa dəyərmə? Əlbəttə, xeyr. Biz sosial cəhətdən qoprxunc bir dünyada yaşayırıq.

Hazırda dünyada istehsal edilən ərzaq məhsulları təxmini hesablamalara görə, 15 milyard adama kifayət edəcək həddədir. Əlbəttə, normal istifadə şəraitində. Lakin qeyri-bərabər bölünmə və hədsiz israfçılıq 1 milyarda yaxın adamın ac qalmışına səbəb olur. Hesablamalara görə, təkcə Amerika və Britaniyada zibilliye atlın qidalara 1 milyarda yaxın adamı doydurmaq olar.

BMT-nin alımlar qrupunun hesabatında qeyd olunur ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insan yediridə biler. Onlar bu rəqəminən azı 50-60 milyard olduğunu bildirirlər. Bəzi müstəqil tədqiqatçılar isə potensialın 100 milyarda yaxın olduğunu iddia edirlər.

Bu gün imperialist dövlətlər və onların transmilli şirkətləri 3-cü dünya ölkələrinin sərvətlərini çoxsaylı vasitələrlə amansızcasına talamaqla məşğuldurlar. Bu ölkələrdəki acliqliq, yoxsulluğun yegane səbəbi budur. Öz sərvətlərini onlara verməməkdə israr edən ölkəni Liviyanın, Suriyanıñ taleyi gözləyir.

Lakin bu halda bele varlı dövlətlərdə yoxsulluq ləğv olmur. Məsələn, təkcə hərbi büdcəsi 750 milyard dollar təşkil edən Amerikada rəsmi olaraq 35-40 milyon civarında yoxsol var. Maliyyə gelirləri yüksək olan digər ölkələrdə də vəziyyət təxminən belədir.

Global şeytani qüvvələr, dünya ölkələrində siyasi, iqtisadi, sosial, mənəvi problemlərin artmasında, herbi münaqişələrin, xaosun, qarşılardaların baş verməsində katalizator rolunu oynayırlar. Ölkələri, xalqları, dini icmaları bir-birinə qarşı qoyub qanlı qarşılardalar töredirlər. Dün-yamız ele bir dəhşətli şeytani tora salınıb ki, heç cur çıxa bilmir.

Dünya maliyyə, bank, birja sisteminin, transmilli korporasiyaların, elmi-texnoloji mərkəzlərin sahibləri dünyayı öz əllərində saxlayıb idarə etmək üçün hər oyundan çıxırlar-ınsanlıq, təbiətə qarşı bioloji terrordan tutmuş psixotron terroradək hər cur təcavüz edilir. Əgər istəsələr dün-yada hamiya hər şey çatar. Amma "hamiya hər şey çatmir" deyib, hamının sayını azaltmaq istəklərini açıq-aşkar deyilər.

Bəşəriyyət hələ də normal insan cəmiyyəti yarada bil-məyib. Vəhşi meşə qanunları üzərində formalanşan kapitalizm sosial ədalətli cəmiyyət sistemi yaratmaq qadir deyil. Sosializmi de bəyənmədik. Nəsə yeni bir sistem tapılmalıdır. Bunu bacaracaqımız? Çətin sualdır...



lumatların manipulyasiyası ilə məşğul olan Türkmenistan hakimiyətinin reputasiyasıdır", - ekspert vurgulayıb. Artıq bir neçə ildir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Türkmenistən hakimiyətinin onlara təqdim etdiyi iqtisadiyyatın vəziyyəti və maliyyə ilə bağlı bütün statistik məlumatları təhlil və əməliyyat üçün qəbul etməkdən imtina edir. Ümumi siyahıyalmanın aparılması prosedurunun texniki cəhətdən təchiz edilməsinə və onu həyata keçirən işçi heyətinin hazırlanmasına böyük səy və pul sərf eden Birleşmiş Millətlər Teşkilatının inkişaf Programının və Birleşmiş Millətlər Teşkilatının Əhali Fonduñun rehbərləri və dəvet olunmuş

# Çindəki bank böhranı dünyaya yayılacaq?



Dünya gündeminin zəbt edən xəbərlərdən biri də Çinin iqtisadi böhranına yaxınlaşan vəziyyətidir. Belə ki, Çinin kreditə əsaslanan inkişafı iqtisadi böyüməni dayandırıb. Daha təhlükeli məqam burasındadır ki, Çinin yaşayacağı böhran dünya iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrilə bilər. Statistikaya görə, bir həftə ərzində ölkədə 40 bank bağlanıb, 3800 maliyyə qurumu isə iflas səviyyəsinə gəlib. Belə ki, bu qurumlar istehsalçılara və yerli hökumətlərə külli miqdarda kredit verib. Beləliklə, Çinin bank sektoru ciddi böhran yaşıyır. Çinin Jiangxi Bankının çökəmisi ilə bağlı iddialar isə sektordakı mürəkkəb vəziyyəti daha da artırıb. Ekspertlər vəziyyətin dünya iqtisadiyyatı üçün ciddi fəsalalar yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

Belə ki, iflas şayielerindən narahat olan müştərilər tərəfindən basqın edilən Bank da-ha əvvəl müştərilərin ödənişləri ilə bağlı problemlər səbəbindən gəlirlərinin 30 faiz azala biliçəyini bildirmişdi. The Economistin məlumatına görə, Çində təxminən 3800 bank iflas ərefəsindədir. Onların ümumi aktivləri isə 5,7 trilyon dollar və ya ölkənin bank sisteminin 13%-ni təşkil edir. Mütəxəssislər bu bankların uzun müddət düzgün idarə olunmadığını və həddindən artıq çox kredit verdiklərini iddia edir. Bu banklar eyni zamanda bir çox inşaat firmalarına kredit verməklə daşın-

maz əmlak bazarını da özlərindən asılı hala getiriblər. Araşdırmaclar göstərir ki, son illər onların fəaliyyətinin 40%-i problemlı kreditlərdən ibarətdir.

Bəzi ekspertlərin fikrincə, Çinin bir çox şəhərləri və hətta əhalinin böyük hissəsi borclu vəziyyətdədir. Ödənilməmiş borclar getdikcə regional iqtisadiyyata və milli iqtisadi artıma təhlükə yaradır. Diger tərəfdən yaranan



kütłəvi borclanma, ilk növbədə, daşınmaz əmlak böhranının nəticəsidir.

Nəticə olaraq dünyanın ikinci ən böyük iqtisadiyyatı, artan mənzil böhranı, durğunlaşmaqla olan istehlak və artan beynəlxalq ticari gərginliklər səbəbindən öz iqtisadi böyümə sürətini itirməkdədir. Belə ki, Çin iqtisadiyyatı ilin ikinci rübündə keşkin şəkildə yavaşlayıb. Bu səbəbdən Çin iqtisadiyyatının gelecek 5 ildeki gedisiyatını müəyyən etmek üçün Pekində toplaşan mütəxəssislər, iqtisadi artımı sürətləndirmək üçün daha radikal qərarlar vermək fikrinə gəliblər. Xi Jinping və Kommunist Partiyasının yüksək səviyyəli rəsmilərinin bir araya gəldiyi görüşdə uzunmüddəli iqtisadi islahatlar da müzakirə edilib. Bir çox iqtisadçı Çin iqtisadiyyatının həzirdə daha çox dəstəyə ehtiyacı olduğunu deyib. Nəticə olaraq daima müdaxileçi olan, dövlət kapitalizmi modeli ilə idarə olunan Çin iqtisadiyyatının bu dönəmi necə keçəcəyi bir çoxları üçün maraqlıdır. Əks halda dünyadanın en böyük istehsalçısının batması heç kimin maraqlarına uyğun deyil.

Zərdüst Quluzadə



## Balaxanı Əməliyyat Şirkəti Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

Balaxanı Əməliyyat Şirkəti (BOC LTD) "Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə tədbir keçirib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərinə əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edilib. Daha sonra milli mətbuatın keçdiyi tarixi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev bildirib ki, kütłəvi informasiya vasitələri mətbuat cəmiyyətinin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır: "Azərbaycan milli mətbuatı yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, feal təbliğatçısı və qoruyucusu kimi məsul bir məsiyanı yerinə yetirib".

O qeyd edib ki, Həsən bəy Zərdabının yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası bir əsr yarıma yaxın bir dövrdə çətin, lakin şərəfli yol keçib.

"İki Sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, bu günün mətbuat günü kimi qeyd olunması Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə ölkəmizdə ana dilli ilk mətbu organın əsasının qoyulması ilə bağlıdır: "Həmin gün "Əkinçi" qəzətinin ilk sayı işıq üzü görüb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən "Əkinçi"nin 56 sayı işıq üzü görüb və bu qəzətin nəşri tekce Azərbaycanda deyil, bütün Qafqazda geniş eks-səda doğurub. Ömrü qısa olsa da, qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütəraqqi ideyaları ile Çar Rusiyaşının hakim dairələrini narahat etdiyinine görə fəaliyyəti dayandırılıb".

Daha sonra "Səs" qəzətinin baş redaktoru Behruz Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərde mətbuatın böyük diqqət və qayğı ilə yanaşırıdı: "Məhz onun təşəbbüs ilə mətbuat üzərində senzura aradan qaldırıldı, söz və mətbuat azadlığı bərqərar edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev de ölkəyə rəhbərlik etdiyi ilk dövrdən başlayaraq kütłəvi informasiya vasitələrinə xüsusi həssaslıqla yanaşmış, mətbuat organlarına maliyyə dəstəyi göstərilməsinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə həmişə əməli köməklik göstərib".

YAP Mərkəzi Aparatının informasiya texnologiyaları və ictimaiyyətə əlaqələr şöbəsinin müdürü müavini Xatirə Əliyeva öz növbəsində qeyd edib ki, bu gün müsələqəlik yolu və inamlı irəliləyən, hərəkəflər inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində de çox uğurlu irəliləyişlər göz qabağındadır. Onun sözlərinə görə, ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütłəvi informasiya vasitələrinin inkişafi ilə bağlı mühüm layihələr həyata keçirilir.

Daha sonra çıxış edən Azərbaycan Dövlət İformasiya Agentliyinin (AZƏRTAC) Korporativ Əlaqələr və Marketing şöbəsinin müdürü Emil Hüseynov, Balaxanı Əməliyyat Şirkətinin rəhbərini eməliyyatlar üzrə müşaviri Telman Cəfərov və şirkətin Ümumi İşlər departamentinin direktoru Kərim Aşurov bildiriblər ki, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətlə dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.

Sonda bir qrup mətbuat nümayəndələri təşəkkürnamə və hədiyyələr təltif olunub.

**D**ünya ictimaiyyəti ABŞ-dakı siyasi dəyişikliklərə fəal reaksiya verdi. Belə ki, Avro-pada əksər şərhçilər Amerika prezidenti Co Baydenin seçki yarışından geri çəkilmək qərarını çox müsbət qiymətləndiriblər. Kreml "təəccüb-lənmədi", çünki "son illərdə ABŞ-da baş verənlər bizə heç nəyə təəc-cübənlənməməyi öyrətdi". Rusiya Xərici İşlər Nazirliyi Co Baydenin "prezidentliyinin himayəsi altında törədilən cinayətləri" xatırladıb. Ümumrusiya İctimai Rəyin Öyrənil-məsi İnstitutunun (VTsİOM) sorğu-suna əsasən, ümmülikdə, rusiyalı-ların yaridan çoxu ABŞ-da seçkiqa-bağı hadisələri izləyir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtondan gələn xəberi şərh edib. "Son illərdə ABŞ-da baş verənlər bize heç bir şeysi təəccübəlməməyi öyrətdi, buna görə də çox təəccübəlmədik" dedi: "Biz ABŞ-dakı hadisələri çox diqqətlə izləyirik, amma əslində, dünyanın digər böyük ölkələrinə inkişaf kursu kimi. Bütün bunlar bizim üçün maraqlıdır". Jurnalistlər Dmitri Peskovdan Kremlin hazırlı vitse-prezident Kamala Harrisin demokratlardan ABŞ prezidentliyinə ehtimal ireli sürülməsi ni necə qiymətləndirdiyini soruşublar. "Həzirdə biz xanım Harrisin potensial namizədiyini ikitərəfli münasibətlərimiz baxımından qiymətləndirə bilmerik, çünkü onun ikitərəfli münasibətlərimizə töhfəsi indiyədək nəzərə çarpmayıb", - deyə o, cavab verib.

# Daxili savaşın mağlubu

Co Baydenin prezidentlik yarışından  
geri çəkilməsinə dünya necə reaksiya verdi?



açıq şəkildə bildirdilər: indi ABŞ-da kimin hakimiyətə gəlməsi vacib deyil. "Bizim üçün önemli olan ABŞ-ın İrana qarşı düşməncilik siyaseti yürütülməsidir. Yalnız Amerikanın düşməncilik siyasetinin əsası şəkildə yenidən qurulması vəziyyəti dəyişə bilər", - deyə departamentin rəsmisi Nasser Kanaani deyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning prezident Baydenin qərarını "ABŞ-ın daxili işi" adlandırib, Pekin bunu şərh etmək niyyətinə devər.

Tramp Ağ Eve hazırlasır

İranlı Ağ Eve nazırnaşı  
Avropa ekşə şərhçilər Co Baydenin addimini çox müsbət qiymətləndirdi. Böyük Britaniyanın baş naziri Key Starmer, "Mən bilirəm ki, o, əlamətdar karyerası boyunca olduğu kimi, prezident Bayden Amerika xalqının ən yaxşı maraqlarına uyğun olduğuna inandığı qərara əsaslanaraq qərar verdi". Almaniya kanseri Olaf Şolz isə bildirib: "Mənim dostum, ABŞ prezidenti... ölkəsi, Avropa, dünya üçün çox şey əldə edib. Biz ona sıx transatlant



Dmitri Peskov Co Baydenin ikinci müd-dətə namizəd olmamaq qərarını birbaşa şərh etməyib: "Dünyanın ən böyük ölkələ-rindən birində seçki kampaniyasından bəhs etdiyimizi başa düşək, bu, bizim daxilini işi-miz deyil. ABŞ-in hazırkı prezidentinin və prezidentliyə namizədlərin qərarlarını qiy- mətləndirmək bizim işimiz deyil. Bu, Ameri-ka seçicilərinin diqqət etməli olduğu möv-zudur". "Tarixin ən pis dövrünü yaşayış Rusiya-Amerika münasibətlərinin gələcəyi bizim üçün çox vacibdir. Amma yene də əsas olan bizim qayğılarımız, nailiyyətləri-miz, problemlərimiz və SVO və qarşıya qo-yulan məqsədlərə nail olmaqdır".

Rusya Tehlikesizlik Şurasının sədr müavini Dmitri Medvedev də Co Baydenin seçki yarışından geri çekilməsinə münasib bildirib. "Badənə can sağlığı arzu edirik. Məqsədlərinə çatacaq", - o, Telegram kanalında yazıb. Daha sonra Dmitri Medvedevin köməkçisi Oleq Osipov TASS agentliyinə bu yazını necə başa düşməyi izah etdi: "Dmitri Anatolyeviç həmişə Baydenə qarşı çox sərt olub. Və dünən mən ona can sağlığı arzuladım. O, rusdur. Ruslar isə heç vaxt gəcələrə ölüm arzulaya bilməzlər".

Bu arada Rusiya Xarici İşler Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Te-



legram kanalında yazdı: "İndi diqqeti onun (Co Bayden) harasa yixılması, yersiz cavab vermesi ve ya heç cavab vermemesinden başqa, onun prezidentliyinin himayesi altında töreldilen cinayetler: nəzaretsiz silah tədritkəri, bir Avrope ölkəsinin terrorunu rejimi

terror dövlətinə çevrilmesi, Al ölkələrinin iqtisadiyyatının çökəməsi, nəzarətsiz miqrasiya, bitib-tükənməyən siyasi hiylələr də yaradırmızda galacaq”

Oxşar tezis, məsələn, İran Xarici İşlər Nazirliyi tərəfindən da irəli sürürlüb. Orlen

tik əməkdaşlığı görə təşəkkür edirik; ABŞ bizim üçün yaxşı və etibarlı tərəfdəsdır. Onun yenidən namizəd olmamaq qərarı tənininməyə layiqdir".

"Cənab prezident Co Bayden, siz dəfələrlər Polşanı, Amerikanı və dünyani daha təhlükəsiz, demokratiya və azadlığı gücləndirən çətin qərarlar qəbul etmişiniz. Biliyəm ki, son qərarınızı elan edəndə eyni şeyi düşünmüsünüz. Bəlkə də həyatda ən çətin şeydir", - Polşanın baş naziri Donald Tusk xəbəri sərhəd edib.

Xəbəri şərn edib. Eyni zamanda, bazar ertesi Financial Times qəzetinin yazdığına görə, Donald Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə Almaniya Xarici İşlər Nazirliyində təcili olaraq böhran qərargahı yaradılıb. Məqalədə deyilir: "Diplomatlar çıxlarının uzun müddətdir ki, qeyri-real hesab etdiyi ssenariyə hazırlaşır. Bundan əvvəl "Politico" ABŞ-la six əlaqləri olan müxtəlif Avropa və Asiya ölkələrinin hakimiyət orqanlarının keçmiş prezidentin çevrəsindən olan şəxslərlə əlaqə yaratmaq cəhdlərindən yazıb. Media nəşrlərindən göründüyü kimi, hazırda onlar Kamala Harrisin qalib gəlmə şansını aşağı qiymətləndirirlər.

VSA/LAH

Təsdiq edilmişdir:

**"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin Ümumi Yiğincağının  
24 iyun 2024-cü il tarixli qərarı ilə**

# "OMNI" Qapalı Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə İllik İdarəetmə Hesabatı

**"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin**

- Direktoru  
- Baş mühəsib vəzifəsini icra edən şəxs  
Roman Alloyarov  
Nihad Cabbarov

**Bakı****24 iyun 2024-cü il**

"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "Emitent") bu hesabatı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin № 10q, 03 fevral 2016-cı il tarixdə qəbul etdiyi "Emitentin idarəetmə hesabatlarına dair teleblər haqqında" Qaydalarına uyğun tərtib edilmişdir.

- Emitentin tam adı: "OMNI" Qapalı Səhmdar Cəmiyyəti;  
Emitentin qısaltılmış adı: "OMNI" QSC;  
Emitentin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi: 1700160671  
Emitentin dövlət qeydiyyatının tarixi və nömrəsi: 05.11.2003, 1700160671.
- Emitentin hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 37;  
Emitentin olduğu yer: Bric Plaza, Bakı şəhəri, Bakıxanov küçəsi 24.
- Emitentin dövlət qeydiyyatına alınması tarixindən sonra Emitentin adında və təşkilati-hüquqi formasında heç bir dəyişiklik olmamışdır. Emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibində ayrılmazı şəklində yenidən təşkil yolu ilə yaranmamışdır. Emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaranmamışdır.
- Emitentin 2023-cü il ərzində filial və nümayəndəlikləri yaradılmamış və ya ləğv edilməmişdir.
- Emitentin 2023-cü il ərzində hər hansı törəmə cəmiyyəti yaradılmamış və ya ləğv edilməmişdir.
- Emitent heç bir şirkətlər qrupuna daxil deyildir.
- Emitent aşağıdakı fealiyyət istiqamətləri ilə məşğul olur:
  - Hüquq xidmətlərinin göstərilməsi.
  - Emitent lisensiya üzrə hər hansı bir fealiyyətlə məşğul olmur.
  - Emitent tərəfindən təklif edilən xidmətlər aşağıdakılardan ibarətdir:
    - Şirkətlərin təsis edilməsi və dövlət qeydiyyatına alınması;
    - Mülki məhkəmə icraatında iddiaçı və ya cavabdehin maraqlarının müdafiəsi;
    - Müxtəlif sahələr üzrə müqavilələrin tərtib olunması, bağlanması, icrası, müqaviləye dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimləməsi;

9.4. Azərbaycan Respublikasının mülki, vergi, əmək, bank, rəqabət, anti-inhisar və digər qanunvericilik sahələrinə dair məslehətlərin verilməsi.

10. Emitentin işçilərinin sayı 16 (on altı) nəfər olmuşdur. Hesabat dövrü ərzində işçilərin sayında mühüm dəyişiklik olmamışdır.

11. Emitentin idarəetmə orqanları aşağıdakılardan ibarətdir:

11.1. Cəmiyyətin təkbaşçı direktoru: Alloyarov Roman Valentinoviç

12. Emitentin fiziki şəxs olan səhmdarlarının sayı dördür. Emitentin hüquqi şəxs olan səhmdarı yoxdur.

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmidə səsli səhmlərə (paylara) malik olan şəxslər üzrə məlumatlar aşağıdakı cədvəldə göstərilir:

Səhmdarın Soyadı, Adı və Atasının adı Qiymətli Kağızların Növü Səhmdara Məxsus Olan Qiymətli Kağızların Sayı Səhmlərin Nizamnamə Kapitalında Faiz Nisbəti

Alloyarov Roman Valentinoviç

adi adlı sənədsiz səhm 19 (on doqquz) 19% (on doqquz faiz)

Bayramova Aygün Hüseyin qızı

adi adlı sənədsiz səhm 30 (otuz) 30% (otuz faiz)

Məmmədov Riad Eldəniz oğlu

adi adlı sənədsiz səhm 10 (on) 10% (on faiz)

Vəzirova Xatun Rzaquliyevna adı adlı sənədsiz səhm 41 (qırıq bir) 41% (qırıq bir faiz)

14. Emitentin səhmdarlarının 2023-cü il ərzində keçirilmiş yiğincaqları haqqında məlumat:

14.1. 2023-cü il ərzində Emitentin səhmdarlarının iki ümumi yiğincağı keçirilmişdir:

14.1.1. Emitentin səhmdarlarının birinci ümumi yiğincağı 31 yanvar 2023-cü il tarixdə keçirilmişdir. Yiğincaqdə dividendlərin ödənilmesi haqqında qərar qəbul edilmişdir.

14.1.2. Emitentin səhmdarlarının ikinci ümumi yiğincağı 6 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Bakıxanov küçəsi 24 ünvanında keçirilmişdir. Yiğincaqdə Emitentin illik idarəetmə hesabatının, mühəsibat balansının və mənfəət və zərər hesablarının təsdiqi haqqında qərar qəbul edilmişdir.

15. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:

15.1. Emitentin adı adlı səhmi (bundan sonra "Səhmlər") dövriyyədədir;

15.2. Səhmlərin dövlət qeydiyyat nömrəsi və dövlət qeydiyyat tarixi:

1010500K, 21 noyabr 2003-cü il;

15.3. Səhmlərin miqdarı və nominal dəyəri: 100 (yüz) ədəd, hər bir səhmin dəyəri 20 (iyirmi) manat;

15.4. Səhmlərin məcmu nominal dəyəri: 2000 (iki min) manat;

15.5. 2023-cü il ərzində Emitent tərəfindən Səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat: 2023-cü ildə 1,800,000 manat, 1,060,000 ABŞ dolları və 114,735.24 avro mebləğində dividend ödənilmişdir;

15.6. Yuxarıda qeyd edilən Səhmlər istisna olmaqla, Emitent tərəfindən səhm və ya istiqraz emissiyası həyata keçirilməmişdir;

15.7. Emitentin Səhmlərinin yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer haqqında məlumat: "Bakı Fond Birjası" QSC, Bakı, Xətai rayonu, Babək pr, Ə.Quliyev 11/31, Babək Plaza 9-cu və 10-cu mərtəbələr, AZ 1025.

16. Hesabat dövrü ərzində Emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.

17. Hesabat dövrü ərzində Emitent tərəfindən aidiyyəti şəxslərlə əqdlər bağlanmamışdır.

18. Ümumi yiğincaq 2023-ci il üzrə illik hesabatı 24 iyun 2024-cü il tarixdə təsdiq etmişdir.

19. 2023-cü il üzrə illik hesabat "Səs" qəzetində dərc ediləcəkdir.

## "OMNI" QSC Maliyyə vəziyyəti haqqında hesabat 31 dekabr 2023-cü il tarixinə

Bölümü n., maddən	Göstəricilər	Qeydlər	2023	2022
<strong>AKTİVLƏR</strong>				
1 Uzunmüddətli aktivlər				
11 Torpaq, tikili və avadanlıqlar	7	612915,56	434997,41	
Cəmi uzunmüddətli aktivlər		612915,56	434997,41	
2 Qısamüddətli aktivlər				
20 Ehtiyatlar		0	0	
21 Qısamüddətli debitör borcları	8	69842,83	28766,04	
22 Pul vəsaitləri və onların ekvivalentləri	9	8197309,17	1188795,86	
23 Sair qısamüddətli maliyyə aktivləri		0	0	
24 Sair qısamüddətli aktivlər	10	396269,41	1376249,51	
Cəmi qısamüddətli aktivlər		8663421,41	2593811,41	
Cəmi aktivlər		9276336,97	3028808,82	
<strong>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</strong>				
3 Kapital				
30 Ödənilmiş nominal (nizamnamə) kapitalı	11	2000	2000	
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		5585251,49	1814672,79	
Cəmi kapital		5587251,49	1816672,79	
4 Uzunmüddətli öhdəliklər				
40 Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		0	0	
42 Təxira salılmış vergi öhdəlikləri		0	0	
43 Uzunmüddətli kreditör borcları		0	0	
44 Sair uzunmüddətli öhdəliklər		0	0	
Cəmi uzunmüddətli öhdəliklər		0	0	
5 Qısamüddətli öhdəliklər				
50 Alınmış avanslar		0	0	
52 Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	12	2476189,62	324727,25	
53 Qısamüddətli kreditör borcları	13	1208507,82	883020,74	
54 Sair qısamüddətli öhdəliklər	14	4388,04	4388,04	
Cəmi qısamüddətli öhdəliklər		3689085,48	1212136,03	
Cəmi öhdəliklər		3689085,48	1212136,03	
Cəmi kapital və öhdəliklər		9276336,97	3028808,82	

Maliyyə hesabatlarını imzalayan və buraxılmasına icazə verənlər:

Direktor:

Baş Mühasib:



**A**zərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanistan, İtaliya, Macaristan və Rumınıya Avropa İttifaqının üzvüdür. İkişti İttifaqa daxil olmaq üçün naməzəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiye. Sessiyadan əvvəl cənab Baş nazirle müzakire etdi ki, dünən Sloveniya-Azerbaycan qaz əməkdaşlığı istiqamətində mü hüüm hadise baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün eləvə imkanlar olacaq." Dövlət başçısı İlham Əliyev iyulun 18-de Oksfordda "Avropa Siyası Birliyi"nin 4-cü Zirvə toplantısında "Enerji və bağlama" mövzusunda deyirmi masada ölkəmizin enerji siyasetinin uğurlarından geniş bəhs edərək etibarlı tərəfdəş kimi möhkəmlənen mövqeyini əsaslı şəkildə diqqətə çatdırıldı. Ümumilikdə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə elə bir sefəri, beynəlxalq əhəmiyyətli tədbirdə elə bir çıxış yoxdur ki, diqqəti Azərbaycanın enerji siyasetinə yönəltmesin. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi bu gün iştirakçı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini deyişməsindəki rolunda özünün aydın ifadəsini tapır. Bu fikir daim öne çeki lir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu marağın zaman-zaman dəyişdiyi diqqətdən kənarda qalmır. Müstəqilliymizin bərpasının ilk illərində ölkədə iqtisadi-isiyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların tehlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Önder Heydər Əliyevin xalqın təkdili tələbi ilə hakimiyətə qayıdışı ölkədə vəziyyəti tamamilə dəyişdi, Azərbaycan qısa müddədə sabitlik diyarına çevrildi. Ölkəmizde sabitliyin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu. Ümummülli Lider belə bir əşyayı etdi ki, Azərbaycanın qapıları bura xoş niyyətə ayaq basan hər bir iş adamının üzünə açıqdır. Investorlar yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin ola bilərlər. Qeyd etdi ki, Azərbaycanın enerji strategiyamızı bir neçə mərhələyə bölmək olar. Müstəqilliymizin bərpasından üç il sonra ilkin mərhələdə dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa davət edən ilk ölkə Azərbaycan oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilmesi prosesində təşəbbüsü üzərinə götürən Azərbaycanın enerji strategiyasının ikinci mərhəlesi nəhəng qaz ya taqlarının istismarı ilə bağlı idi.

Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, artan ehtiyacı təmin etmek üçün six əməkdaşlığı və əlaqələndirməye ehtiyacımız var. Bu məqsədə artıq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verildi. Beynəlxalq əhəmiyyətli enerji layihələrinin reallığa əvələnilmesi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilen, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandırığı qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyaseti dostluğa və əməkdaşlığa xidmət edir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyaseti bolğədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə sefərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin neql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artırıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır

# Enerji siyasetimiz dostluğa və əməkdaşlığa xidmət edir



ki, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanlar arılır. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması beynəlxalq səviyyədə təqdir edilir.

Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdəş kimi mövqeyinin möhkəmlənməsinin təqdirmədir. Belə ki, əvvəlcə regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünen BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa əvələnilmesi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə əvələnilmesi. Ölkəmizin iştirakçı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası neticəsində dövlətlər, xalqlar arasında köprü daha da möhkəmləndi, yeni tərəfdəşlər qazandıq. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin 2014-cü ildə keçirilən təməlqöymə mərasimində bu hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirdi.

Azərbaycan hazırda Avropanın etibarlı tərəfdəş kimi tanınır və nüfuz qazanıb. Ölkəmizin Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrinin inkişafı göz önündədir. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə arasında əlaqələrin yüksələn xətə inkişafından bəhs edərək "Tərəfdəşlik prioritetləri" sənədinin ardıcınca 2022-ci ildə Azərbaycan ile Aİ arasında enerji sahəsində Strateji Tərəfdəşlikə dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etməliyik. Sənədlerin imzalanmasından sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarında Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivlərindən danışdır. Cənab İlham Əliyev bildirmişdir ki, bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil: "Biz 2006-ci ildə de sənəd imzalamaq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var." Dövlət başçısı İlham Əliyev imzalanan Memorandum əməkdaşlığın geləcəyi üçün yol xəritəsi kimi dəyişləndirdi. Bu reallıq bir daha diqqətə çatdırılmışdır ki, indiyə qədər nələri planlaşdırılmışdır, onlara da nail olmuşdur, geləcək planlarımıza da müvəffəq olacaq. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanın bərpə olunan enerji sahəsində çox böyük potensialı olduğunu vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti ilə görüşdə xüsusile dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələr aparıldı. Azərbaycan ilə Avropa İttifaqı arasında im-

zalanın enerji sahəsində Strateji Tərəfdəşlikə dair Anlaşma Memorandumu ilə bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədrīcən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına əvələnilmesi təsdiq edilir.

Prezident İlham Əliyev iyulun 18-de Oksfordda "Avropa Siyası Birliyi"nin 4-cü Zirvə toplantısında "Enerji və bağlama" mövzusunda deyirmi masada bir daha bu kimi məqamlara xüsusi diqqəti yönəldərək bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirildiyimiz strateji tərəfdəşlik bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitesinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdi, bu il bu göstərici 13 milyard kubmetr yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdi, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarından çoxu Avropa gedir.

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdəş və ümum-Avropa qaz təchizatçısı adlandırır. "Bu, çox böyük məsuliyyətdir və elbət ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq" söyləyən cənab İlham Əliyev bildirdi ki, bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdəşlərlə, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazzalara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq: "Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdir, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən deməni zasiyası ilə bağlıdır. Mən bu məsələ ilə bağlı şəhərlərimi daha sonra bildirəm. Bizim enerji layihələrinə gelinçə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birləşdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik."

Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına əvələnilmesi təsdiq edilib. Çox tərəflə eməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin 2018-ci ildə rəs-

mi açılışı oldu. Həmin ilin iyun ayında bu la-yihənin əsas tərkib hissələrindən olan TANAP istifadəye verildi. 2020-ci ilin 31 dekabr tarixində isə TAP istismara verildi. TAP-in istifadəye verilməsi ilə Azərbaycan avropalı tərəfdəşlərini dərhal qazla təchiz etməyə başladı. Bundan əvvəl Azərbaycanın tərəfdəşləri yalnız Gürcüstan və Türkiye iddi. Bu üç ölkənin birgə səyləri, siyasi iradəsi əsasında BTC və BTƏ neft-qaz layihələrinin reallığa əvələnilmesi ilə regional əməkdaşlığın əsası qoyulmuşdur.

Etibarlı tərəfdəş kimi mövqeyini möhkəmləndirən Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə yeni dostlar, tərəfdəşlər qazanır. Bugünümüzün reallığları Ulu Önder Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasından öncə söylədiyi "Dünya təcrübəsi" göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübalidəsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşa iqtisadi tərəqqiyə nail ola bilməz" fikirlerinin təsdiqidir. Azərbaycanın enerji tərəfdəşlərinin sayı artıraq, layihələrdə iştirak edən dövlətlərin coğrafiyasının genişlənməsi gələcəyə dəha böyük inamla addımlamağa stimul verir. Azərbaycanın enerji sektorunda qazandığı ugurlar, nəqliyyat-logistika imkanlarının artması, son 20 ildən artıq dövrə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və yüksək nəticələr yeni neft strategiyasının ugurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Neft siyasetinin mentiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritət məsələ kimi öndədir. Hazırda işğaldən azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəni təmin etmək üçün mühüm addımlar atılır. Milli Prioritetlərin icrasına başlanıldı. Ölkəmizin enerji siyasetinin üçüncü mərhəlesi kimi dəyərləndirilən bərpa olunan enerji menbələrinə investisiyaların yatırılması məsəlesi geniş müzakirə edilir. Azərbaycan Enerji Həftəsi çərçivəsində tərəfdəşlərinin bir araya getirəndə, eyni zamanda, dövlət başçısı İlham Əliyev iştirak etdiyi tədbirdə çıxış zamanı Azərbaycanın bərpaolunan enerji sahəsində mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırır.

Azərbaycanın enerji sektorunda qazandığı ugurlar bu reallığ təsdiqidir ki, Ulu Önder Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önem vermək gələcəyimiz üçün möhkəm teməl yaratdır. Dövlət başçısı İlham Əliyev qarşidakı dövrün hədəflərinə aqılayarken bildirir ki, bizim planlarımıza göre 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır. Qeyd etdiyimiz rəqəm tam realdır. Bu, artıq imzalanmış kontraktlar əsasında olacaq: "Niyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmde təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisini böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişkiliyi məsələlərinə de öz töhfəmizi vermiş olacaq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında en böyük beynəlxalq konfrans ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz ayındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək."

Azərbaycanın mövcud imkanları, investisiya cəlbediciliyi hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün böyük əminliklə qeyd edirik ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan hazırlıda qaz, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanıb.

**Yeganə Əliyeva**

**44** günlük parlaq hərbi, siyasi, diplomatik qələbəsi ile tarixi zəfərə imza atan Azərbaycan getdikcə daha da güclənir və inkişaf edir. Artıq dünya xəritəsində elə bir dövlət yoxdur ki, Azərbaycanla əlaqələr qurmağa can atmasın. Bu əlaqələr hər iki tərəfə böyük mənfiyyətlər gətirir. Ölkəmiz sosial, iqtisadi, hərbi, diplomatik uğurlarla yanaşı, həm də dini və milli tolerantlığın hökm sürdüyü dövlət kimi tanınır. Bunun da əsası var. Dövlət bütün dinlərə bərabərhüquqlu şərait və imkanlar yaradıb, dini icmaların maddi-texniki təminatının yaxşılaşdırılması, dini mərkəzlərə maliyyə yardımının göstərilməsi üçün müvafiq işlər həyata keçirib. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dövlət-din münasibətləri öz hüquqi statusunu alaraq dinin dövlətdən ayrı olması, bütün dini etiqatların qanun qarşısında bərabərliyi elan edilir, insan əyaqətinə alçaldan və ya insan pərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan olmasına göstərilir. Konstitusiyanın "Bərabərlik hüququ" adlanan 25-ci maddəsində deyilir: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşeyindən, əmlak və ziyyətindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi çıxışlarının birində ölkəmizdəki yüksək tolerantlıq hissi barədə demişdir: "Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birge yaşışmış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərq-



bir deyim var: "Öz gözündə tiri görmür, başqasının gözüdə tükü sezir". ABŞ dünyada insan hüquq və azadlıqlarının pozulduğu, insanların dini baxışlarına görə təqib olunduğu dövlətlərin siyahısında on yerlərdən birini tutduğu halda, Azərbaycan haqqında yanlış informasiyalar yaymağa çalışır. Bu, o dövlətdir ki, bütün dünyada çoxsaylı müharibələr və qarşılardaları alovlandırmış, milyonlarla insanın ölümüne, qaçqın vəziyyətinə düşməsinə, səfalet içinde yaşamasına baxıkar olur. Mehəz bu ölkədə dini və irqi ayrısekilik həm tarixi, həm də cari reallıq kontekstində en çok tənqidə məruz qalır. ABŞ-da dövlət səviyyəsində aparılan vəhşi siyaset nəticəsində demək olar ki, hinduların nəslə kəsilməkdir. Zəncilər isə ölüm-qalım savaşı aparsalar da, böyük itkilərə məruz qalmışdır. Faktlara istinadən demək olar ki, yerli əhalisi olmuş hindular haqları və hüquqlarının müdafiəsi uğrunda apardıqları savaşda böyük itkilərə məruz qalmışlar. Təsdiq olunmuş faktlara görə, ABŞ-da 23 milyondan çox hindulu öldürülüb ki, bu da bəşər tarixinin ən

# Qurulan yeni dünyada ABŞ olmayı acaq



lənmişdir". Ulu Öndər Heydər Əliyev onu da bildirmişdir ki, Azərbaycan xalqı özlüyündə, təbiətine görə, öz xarakterinə görə yüksək tolerantlıq hissini malikdir. Azərbaycan Respublikasının en böyük sərvəti, bəlkə də en birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir". Bütün bu kimi fundamental işlər Azərbaycanın tərəqqipərvər demokratik bir dövlət olduğunu bir daha təsdiqləmiş olur. Və o əməniliyi yaradır ki, zaman keçdikcə Azərbaycan daha da güclənəcək və dünyanın super güclərindən birinə çevriləcək.

## ABŞ təklənir

Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları dini etiqad azadlığından, dövlət-din münasibətlərindən lazımlıca yararlanırlar. Ölkə Prezidenti, Yenilməz Sərkərdə İlahə Əliyevin müdirlik siyaseti nəticəsində ölkəmizdə yaşayan bütün millətlərin, etnik azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər şəviyyədə hörmət və ehtiramla yanaşılır, adət-ənənələrin, el şənlikləri və mərasimlərin həyatə keçirilməsinə lazımi şərait yaradılır. Məhz Azərbaycan xalqının xoşbəxtliyi bütün dinlərin bərabərhüquqlu şəkildə birgə fealiyyət göstərməsində və bütün ölkə vətəndaşlarının dini inaclarına, eti-

qad azadlıqlarına hörmət və ehtiram göstəriməsidir. Təessüf ki, bəzi ölkələr, xüsusilə də ABŞ kimi dünyada dinlərarası qarşılardalar yaratmaq üçün her cür iyrənc vasitə və üslublardan istifadə edən ölkələr görmek istəmirlər. Daha doğrusu dövlət siyasetləri Azərbaycanın nümunəvi tərekatlıq hissini görməyə imkan vermir. Bu da onu təsdiq edir ki, ABŞ kimi bəşəriyyət üçün təhlükə mənbəyi olan dövlətlərin siyaseti başqa dövlətlərin uğurlarını inkar etmək üzərində qurulub. Bunu bu yaxınlarda ABŞ Dövlət Departamentiñin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallığı heç bir eləqəsi olmayan və qərəzli iddialardan ibarət olan hesabatı da təsdiqləyir. Təbii ki, dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Çünkü Azərbaycan hər bir sahədə, o cümlədən dini və milli tolerantlığın hökm sürdüyü nümunəvi dövlətlərdəndir. Söz yox ki, qərəzli hesabatın hazırlanaraq yayılmasında ABŞ hakimiyyətini oyuncaq kukla kimi əllərində oynadan erməni lobbişinin xüsusi rolü olub. Artıq təsdiq olunub ki, hesabatın Azərbaycana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. Bu xanım Amerika Erməni Assambleyasının rehbər vəzifəli şəxslərindən biri olub. O, həm də Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Çox maraqlıdır ki, hesabat-

da Azərbaycana qarşı belə kəskin mövqə Qarabağda separatçılara qarşı 2023-cü ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəken antiterrör tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlıların öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsi nəzərə alınır. Üstəlik, bu hesabata dincə heç bir əlaqəsi olmayan Qubad İbadoglu, Abzas media və s. bu kimi işlərin de daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir.

genişmiqyaslı soyqırımı hesab olunur. Hazırda hinduların sayı ölkə əhalisinin cəmi 0, 9 faizini təşkil edir. Zəncilər də təzyiq və tehdidlərdən xilas ola bilirlər. Bəzən onları adam hesab edilmirlər, müəyyən dövlət binalarına, kafe və restoranlara buraxılmırlar. Həm hindular, həm də zəncilərin dini azadlıqları yoxdur. İstekləri isə nəticəsiz qalır. Çünkü hindulara və zəncilərə qarşı 1622-ci ilənən başlayan soyqırımı siyasetindən hazırlı hökumətlər imtina etməyiblər. Hər gün qaradərili insanlar təhqir olunur və ya polis zorakılığının qurbanına çevrilir. Hesablamalara görə, hər ay 2800-3000 min qaradərili ağıdərililərin zorakılığının qurbanı olur. Artıq və-



## Qərəzli hesabatlar Vaşinqtonun evini yıxacaq

ABŞ Dövlət Departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. Azərbaycan xalqı, o cümlədən demokratik düşünəcəli ekşər dünya xalqları da bilir ki, ABŞ -in xarici siyaset kursu, dövlətlərə münasibəti müəyyən hallarda erməni lobbisinin maraqlarına söykənir. Azərbaycanda el arasında

ziyyət o dərəcə də ağır xarakter alıb ki, qaradərili müəyyən iaşə obyektrinə, konsert salonlarına buraxılmırlar. Hakimiyyət isə bu kimi biabırçı halları aradan qaldırmaga səy göstərmir. Əksinə, susmaqla, problemin dərinleşmesinə yol açırlar. Bu isə uzun müddət belə davam edə bilməz. Nəhayət, təhqirlərdən yorulan qaradərili ləğədərili gəldikləri yerə qəder qovmağa məcbur olacaqlar. Bu isə ölkənin parçalanması və ABŞ kimi super güc olmağa can atan dövlətin yer üzündən silinməsinə getirib çıxara bilər.

**İLHAM ƏLİYEV**

# Gül ətirli biznes-gülçülüklük



**Ə**n zövqlü, maraqlı bizneslərdən biri hesab edilir çiçəkçilik. Bu sektor bütün dünyada milyard dollarlıq sənaye hesab edilir. Çünkü gül-ciçək təlabatı heç vaxt bitməyən təlabatdır. İnsanlar müxtəlif məqsədlər və xüsusi günlər üçün bütün ömrü boyu çiçək alırlar. Bu iqtisadiyyat növü ən kiçik istehsalçıdan ən böyük ixracatçıyadək bir çox insanın öz gəlirini təmin etdiyi sahədir.

Dünyada çiçək biznesi 20-ci əsrin əvvəllərində daha çox yayılmağa başladı. ABŞ, Yaponiya, İtaliya və Hollandiya kimi ənənəvi çiçək istehsalçıları ilə yanaşı, Latin Amerikası və Afrikada gül istehsalı əhəmiyyətli dərəcədə artı. Kolumbiya, Ekvador və Keniya kimi ölkələr dönyanın ən böyük gül istehsalçısı və ixracatçı ölkələri sırasına qoşuldu. Ümumiyyətlə, dönyanın 50-dən çox ölkəsində gülçülüklə meşğul olunur, ümumi istehsal sahələri 600.000 hektardan çoxdur. Ən çox istehsal bölgəleri ərazisinin ölçüsünə görə Asiya, Avropa, Mərkəzi və Cənubi Amerika, Şimali Amerika, Afrika və Yaxın Şərqi dir.

Hindistan, Çin, Braziliya, Meksika, Yaponiya, ABŞ və Tayland kimi ölkələr gülçülüklük sektorunda böyük paya sahib istehsalçılar olsalar da, daha çox öz daxili bazarları üçün istehsal edirlər. Ekvador və Kolumbiya kimi istehsalçılar isə daha çox ixrac fokuslanıblar. Xüsusilə Afrikanın ekvator qurşağından yerləşən Keniya, Tanzaniya, Zimbabve, Uqanda, Zambiya və Efiopiya kimi ölkələr əlverişli iqlim şəraitinə görə əsas istehsalçılar hesab edilir. Bu ölkələrin gülçülüklük üçün əlverişli iqlim şəraitinin olması, əmək haqqının aşağı olması və xərici investorları cəlb etməsi, əməkçinin dövlət tərəfindən stimullaşdırıl-



ması onları bazarda söz sahibi edir. Kenyanın geniş ərazilərində açıq becərilmə üsulu ilə gülçülüklük işləri aparılır. Afrikada istehsal edilən güllerin 90%-nin Avropada satıldığı təxmin edilir.

2022-ci ilin məlumatlarına görə, dünya üzrə gülçülüklük və dibçək bitkiləri istehsalı ümumilikdə 735,5 min hektar ərazidə həyata keçirilir. Dünyada dekorativ bitki istehsalı sahələrinin 77%-i (570.000 ha) Asiya-Sakit okean regionunda yerləşir. Bu regionda ən çox gül istehsal edən ölkələr Hindistan və Çinidir.

Azərbaycanda da gülçülüklük kənd təsərrüfatı iqtisadiyyatının aparıcı və gelirli sahələrdən biri olub. Sovet dövründə - XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülüklük təsərrüfatları olub. Həmin dövrde Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvələnda gülçülüklük sovxozlari fealiyyət göstərib. Bu təsərrüfatlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülüklük təsərrüfatı yaradılmışdı. Əməkçinin Şəmkir, Tovuz, Qazax rayonlarında

da istixanalarda gül təsərrüfatları salınmışdır.

Sovet İttifaqı dağılından sonra gülçülüklük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu sahə ilə məşğul olan təsərrüfatların sayı çox azdır. Daha çox Bakıtrafi kəndlərdə qalan bu kiçik təsərrüfatlarda zambaq, nərgizgülü, qızılıgül, xrizantem, kala, qərəfil yetişdirilir. Bundan başqa Şəmkir rayonunda da hazırda ölkənin ən böyük gülçülüklük təsərrüfatı saxlanılır. "AzAgro" MMC Şəmkir rayonun Saritəpə kəndində Azərbaycanda kend təsərrüfatı sahəsində az müraciət edilən bu istehsal növü ilə məşğul olur.

Ümumiyyətlə, Azərbaycanda gülçülüyünün inkişafını ləngidən amillərin ən başlıcası maliyyə çatışmazlığıdır. Həmçinin bu gelirliliq iqtisadiyyat sahəsini bilən kadrların azlığı da bu sektorun inkişafına mane olur. Bundan əlavə, güllerle bağlı məlumatlılıq var, gelirliliyinin olması, ölkə üçün əhəmiyyətli biznes ola biləcəyi bəredə də az insan xəbərdardır. Lakin, hətta bu



problemlər həll edilsə belə SSRİ dövründə dünya bazarındaki yerimizi geri qazanmaq o qədər de asan olmaz.

Məlumat üçün qeyd edək ki, həzirdə əlkəmizdə yetişdirən güllerin toxumu Hollandiyadan təmin edilib. Ölkə bazarında satılan güllerin 60 faizi o toxumlardan alınan yerli istehsaldır, digər 40 faiz əlkəmizdə yetişməyen növlərdir ki, onlar da idxlə edilir.

Gülçülüklə bağlı bir məsələni de qeyd etmək yerinə düşərdi.



Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində hazırlanıb*



Azərbaycanda sovet dövründə qərəfilin istehsalı geniş olub. Yaza əkilən, 5 aylıq inkişaf prosesi keçən bu gül üçün minimum 12-13 dərəcə temperatur şərtidir. Bu gül həm yerli bazarda, həm də ixracda yaxşı gelir mənbəyi olub. O dövrde insanlar bu gülən bütün mərasimlərdə kütləvi istifadə edirdi, gelinlərin toy günü əlinde qərəfildən bağlanmış dəstə olurdu, toy maşınları qərəfille bəzədilirdi, uşaqlar 1-ci sinfə gedəndə müəllimlərinə qərəfən dəstəsi aparırdı. 1990-ci il hadisələri zamanı şəhid məzarları-

na asan və elçatan gül olan qərəfil düzüldü, bundan sonra qərəfil yalnız matəm gülü kimi tanındı. İndi özəl günlərə, toy və ya ad günlerinə, təbricketmə mərasimlərinə sifariş edilən gül buketlərində qərəfil olmur. Əvvəl bütün SSRİ-ni təmin edən, bu yolla da ölkə iqtisadiyyatına xeyli gelir gətirən qərəfil indi yalnız matəmlərdə, yas mərasimlərində alınır. Bu da ölkəmizin iqlimi üçün yetişdirilməsi ən münasib gül növü olaraq xarakterizə edilən qərəfilin istehsalına maraqlı azaldır.

Yeli gül istehsalının qarşısını alan bir başqa faktor da bu güllerin GMO-su olan alternativlərinin ölkə bazarına ayaq aćmasıdır. GMO növlər döyümlü olur, solmır, əzilmir, ekzotik görüntüsü var. Yerli güllerin qoxusu onlarda olmasa da alıcısı çoxdur. GMO növlərdən fərqli olaraq yerli güllər etirli olur, lakin bu etir də onların bəxtini açır.

Ümumiyyətlə, gülçülüklük iqtisadi baxımdan çox rentabellidir, qısa müddətə bar verir, mayası böyük xərc tələb etmir. Bu sahənin Azərbaycanda yenidən dırçəldilməsi ölkə iqtisadiyyatı üçün faydalı olar.

**Lale Mehrali**





24 iyul  
2024-cü il

## "Etibarnamənin olmasına xüsusi tələb və ehtiyac yoxdur"

EKSPERT AYDINLIQ GƏTİRDİ

**N**əqliyyat vasitələri üçün 2 halda etibarnamə verilir. Birincisi, mülki etibarnamədir. Bu etibarnama nəqliyyat vasitələrinin alqı-satqısı üçün nəzərdə tutulur. Bu etibarnamələrin ləğv edilməsi mülki məcəllənin tələblərinə ziddir. Amma bir etibarnamə də var ki, o məhz nəqliyyat vasitəsinin idarə etmək üçündür". Bu sözləri SIA ya danışan nəqliyyat eksperti İlqar Hüseynov deyib.

Onun sözlerinə görə, nəqliyyat vasitəsinin idarə olunması üçün bir şəxşdən digər şəxşə nəqliyyat sürmək üçün mülki etibarnamənin verilməsinin o qədər də əhəmiyyəti yoxdur: "Burada iki faktor var: birincisi, əgər o etibarnamə o şərt daxilində verilər ki, tutaq ki, nəqliyyat vasitəni ikinci təref qəçirməsin, aparmasın, ona hansısa bir zərər toxunmasın, bilinsin ki, nəqliyyat vasitəsi bundadır. Və yaxud oğurluqların qarşısı alınır.

Bele hallarda şəxsi etibarnamə vermesi əhəmiyyətli deyil, çünki doğrudan da, nəqliyyat vasitəsi qəçirilmiş olsa, dərhal sahibi bununla bağlı DYP əməkdaşlarına məlumat verər və o nəqliyyat vasitələri şəhər daxilində, ölkə daxilində istədiyi kimi rahat hərəkət edə bilmirlər. Əgər oğru gecə vaxtı onu qəçirib, hər hansı sexde sökübse, dağıdıbsa, etibarnamənin olub-olmaması o qədər də əhəmiyyət kəsb etmir. Çünki istenilən halda oğurluq halları baş verərsə, etibarnamə oldu, ya da olmadı vətəndaş - nəqliyyat vasitesi sahibi polise və müvafiq strukturla-

ra bununla bağlı məlumat verir. Yox əgər bu hallar mövcud deyilsə, istenilən sürücülük vəsiqəsi olan şəxşə nəqliyyat vasitəsini virirsə ki, harasa gedib gəlməye əsas odur ki, onun sürücülük vəsiqəsi olsun, demək, ortada hər hansı bir dövlət yol polis orqanlarına şikayət yoxdursa, deməli, razılıq əsasında verilir".

Eksperthin sözlerinə görə, etibarnamənin olmasına xüsusi tələb və ehtiyac yoxdur:



"Məsələn Rusiyada müşahide etmişəm, etibarnamə əvəzinə bəzən elyazma ilə biri digərinə nəqliyyat vasitəsini sürmək üçün verib və altından sadəcə imzasını qoyur: məsələn, maşını filankəsə verirəm sürmək üçün. Həmçinin elektronlaşma gedir, bütün nəqliyyat vasitələri haqqında informasiyalar elektron bazarlarda var və şübhəli məqam yaranan kimi dərhal elektron baza vasitəsilə nəqliyyat vasitəsi sahibinə çıxış imkanı yaranır. Dərhal da yol polisi müəyyən edir ki, bu, həqiqətən də şəxşə razılıq və ya qeyri-razılıq əsasında verilib. Buna görə də bu, iki etibarnamədən birinin yeni sürücü üçün verilən etibarnamənin o qədər də əhəmiyyəti, rolu qalmır".

## Taksilərlə bağlı daha hansı dəyişikliklər gözlənilir?

**T**aksi fəaliyyəti üçün icazə verilən avtomobilər eələ olmalıdır ki, müəyyən şərtləri ödəsin". Bu sözləri SIA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, o şərtlər birinci növbədə komfortlu olmaqdır: "Yəni həmin şərtlər insanın rahatlığıdır. İndi istehsal olunan avtomobilərin demək olar ki, böyük bir hissəsində kondisioner var. Burada səhəbət təkçə kondisionerdən getmir, ümumi havalandırma, sərirləmə, ümumi hava qurğularının istifadə olunması kimi faktorlar vacib bir element halında olmalıdır. Çünkü müasir, 2010-cu ildən sonra olan avtomobilərin əksəriyyətində kondisioner var. Burada soyutma, isitmə sisteminən səhəbət gedir. Yəni təkçə yay ayı üçün deyil, qışda da Bakı həm günəşli, həm də küləklə olur. Ona görə də bu kimi amillər nəzəre alınmalıdır.

Bu gün ölkəmizdə çoxlu tedbirler təşkil olunur, xarici vətəndaşlar gedib-gəlir və sair. Ona görə də bu, mütləq nəzəre alınmalıdır. "Tədbir bu gün bitdi, sabah olmayıacaq", belə şey yoxdur. Tedbirler həmişə olub, müstəqillik qazandıqdan sonra, 2005-2006-ci ildən Bakıda həmişə kütlevi tedbirler olub. Onun üçün bu məsələləri cəmiyyətimiz anlayışla qəbul etməlidir. Cəmiyyətimiz bu kimi atılan addimları dəstəkləməlidir. Çünkü şəhərin öz mühiti, şəhərin öz ab-havası, texniki parametrləri var. Ona görə də bu parametrlərə ayaqlaşmaq lazımdır. Dünya standartlarına, dünya səviyyəli olan şeylərin də ölkəmizdə tətbiqinə çalışmalıyıq. Biz dönyanın bir parçasıyıq, ən ayrılmaz, gözəl məkanlara sahib olan bir parçasıyıq. İnsanlarımız yaşayış məsələlərində o parçanın bir üzvü olmalıdır".



Söylü Ağazadə

## "SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ  
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR  
AŞAĞIDAKI YAYIM  
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ  
SAXLAYA BİLƏRLƏR




1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

**1 nüsxə 1 aylığı 13.20 AZN**  
**6 aylıq 79.20 AZN**  
**1 illik 158.40 AZN**

ABUNƏÇİLƏRİMİZİN  
XİDMƏTİNDƏYİK  
Müraciət, şikayət, yazı,  
təbrik və başsağılıqlarınızı  
dərc etməyə hazırlıq!

## Bu ölkədən Bakıya birbaşa reyslər açıla bilər

Azərbaycana birbaşa aviareyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır. SIA xəber verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin Milli Gününə həsr olunmuş tədbirdə deyib. Nazir qeyd edib ki, pandemiyadan sonra Misirdən Azərbaycana gələn turistlərin sayı son iki ildə iki dəfə, Misirə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfəyə yaxın artıb. "Birbaşa reyslər bu rəqəmləri daha da artırıbilər", - deyə R.Nəbiyev əlavə edib.



Baş redaktor:  
Bəhruz Quliyev

Ünvanımız:  
Bakı şəhəri,  
Üzeyir Hacıbəyli  
küçəsi, 66.  
Şəhadətnömrə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: ses@sia.az  
"ƏLİNCƏ" AZƏRBAYCAN XEYRİYYƏ  
CƏMIYYƏTİNİN ORQANI  
QƏZET 1991-Cİ İL  
YANVARIN 11-DƏN ÇIXIR  
Tel: 598-33-90  
Faks: 493-11-62

Redaksiyanın mövqeyi  
ilə müəllifin mövqeyi  
üst-üstə düşməyə biler.

Qəzet bazar və  
bazar ertəsindən  
başqa hər gün  
nəşr olunur

Tiraj: 2700